

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 121 (5593) 30 iyun 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Ölkəmizin islam dünyası ilə tərəfdaşlıq əlaqələri genişlənir

*İlham Əliyev: "İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan
verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik"*



5

Azərbaycan dünyani
sülhə dəvət edən
mütərəqqi ölkədir



9

KİVDF 33 qəzetə
maliyyə yardımının
ayrılması barədə
qərar qəbul edib



16

Maradonanın
DÇ-2018-dəki bir
günlük qazancı 11
min avrodur



30 iyun 2018-ci il

Ölkəmizin islam dünyası ilə tərəfdaşlıq əlaqələri genişlənir

İlham Əliyev: “İslami dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik”



Dünya təşkilatları ilə əməkdaşlıq ve dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyaset kursunda prioritet istiqamətlərindədir. Əlbette ki, müxtəlif sahələrdə iqtisadi, siyasi, sosial və s. qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Müstəqil Azərbaycan “İslam dünyasının BMT-si” adlandırılın İslam Əməkdaşlıq Təşkilatı da fəal üzvüdür. Tarihi keçmiş, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrilmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açılmış. Hazırda Azərbaycan, təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllinde aktiv iştirak edir, təşkilatın qarşısında duran vəzifələrin yerine yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. Hələ müştəqiliyimiz ilk illərində erməni təcavüzu zəne məruz qalmış, informasiya-təhlükə imkanları zəif və məhdud olan Azərbaycanın haqqı mövqeyinin islam dövlətləri tərefindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamışdır. Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və idman Nazirləri Konfransının dördüncü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşü zamanı çıxışında İslam Əmək-

daşlıq Təşkilatının Ermənistanla Azərbaycan arasında torpaqlarımızın 20 faizinin qonşu Ermənistan tərefində işgali ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etdiyini bildirib. Belə ki, rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diq-qətə saxlayaraq İƏT Xarici İşlər Nazirlərinin Şurası tərefindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzi”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində, işgəl olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi və mədəni irlərin ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib. İƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini hər zaman dəstekleyib və bu, təşkilat üçün prioritet olaraq qalır. Belə ki, bu məsələ hər zaman təşkilat tərefindən istər qətnamələrde, istər sammit çərçivəsində, isterse de xarici işlər nazirlərinin qətnamələrində yer alır.

“BİZ İŞGAL OLUNMUS BÜTÜN ƏRAZİLƏRƏ QAYIDACAGIQ VƏ ORALARI YENİDƏN QURACAQIQ”

Cənab Prezident qonaqların nəzərinə bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanının öz torpaqlarında qacqın və mecburi köçküne çevrildiyini diqqətə çat-

dırıb. “Biz etnik təmizləməyə məruz qalmışq” - deyən Cənab Prezident Ermənistanın Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətdiyini də bildirib. Bu gün soyqırımı dönyanın 10-dan çox ölkəsi tərefindən tanınır. “Biz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan qardaşlarımızın Azərbaycana göstərdikləri davamlı dəstəyə görə çox minnətdarıq”, - deyən Cənab Prezident Ermənistan rəhbərliyi tərefindən işgəl olunmuş torpaqlarımızda hər şeyin dağıdılığını nəzərə çatdırıb. Azərbaycanın erməni hərbi birleşmələri tərefindən işgəl olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilərək söküldüb, yandırılıb, tarixi abidələr, xüsusiələr, qəbiristanlıqlar dağıdılıb. İşgəl olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən, evlərin, abidələrin və qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də danılmaz faktdır. Bu baxımdan, Azərbaycanın işgəl olunmuş ərazilərində erməni işgəlçilərinin özbaşinalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdiqde mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haqaq Konvensiyasına, “Arxeoloji irlərin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irlərin mühafizəsi haqqında” YU-

NESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Bu, faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərefindən kütəvi surətdə dağıdılıb və erməniləşdirilib. Bu abidələrin üzərində olan yazılar memarların, alimlərin, xəttatların, nəqqaşların, sufi şeyxlerinin, Azərbaycan memarlıq məktəblərinin banilərinin adları ilə bağlı olduğundan, tarixi faktlar mənbələrdə öz eksini təpib. Hərbi təcavüz nəticəsində, işgəl olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş Tağlar mağarası, Qaraköpək, Üzerlik-təpə kurqanları hazırda hərbi məqsədlər istifadə edilərək, qəsdən dağıdırılır. Azərbaycan Prezidenti çıxışında məscidlərimiz də Ermənistan tərefindən dağıdıldığı bildirib: “Məzarlarımız və tarixi abidələrimiz hamısı dağıdırılıb. Hər şey dağılıb. Xalqımız, həmçinin, mədəni soyqırımına məruz qalıb. Lakin hər zaman dediyim ki, onlar bizim yaddaşımızı, inamımızı məhv edə bilməzlər. İşgəl olunmuş torpaqların bir hissəsi iki il bundan əvvəl azad ediləndən sonra, Azərbaycan həmin ərazini yenidən qurmağı qərara aldı və hazırda orada insanlar yaşayır. Biz orada 150 evdən ibarət qəsəbə tikdik, məktəb, tibb mərkəzi və məscid inşa etdik. Bu məscid ermənilərin Qədim Şuşa şəhərində dağıtılışı məscidin eynisidir. Bunu etmək, biz bir daha barbarlara göstərir ki, onlar bizim taleyimizi məhv edə bilməzlər. Biz işgəl olunmuş bütün ərazilərə qayıdağıq və oraları yenidən quracağıq. Biz o ərazilərə həyatı qaytaracağıq”.

“BİZ DİNİMİZİN ƏSL SİMASINI, MƏDƏNİYYƏTİMİZİ, TARİXİ İRSİMİZİ, POTENSİALIMIZI VƏ BƏŞƏRİYYƏTİN İNKİŞAFINA VERDİYİMİZ TÖHFƏNİ NÜMAYİŞ ETDİRİRİK”

Bu gün islam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyaset yürüdü. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə “Islam Həmrəyliyi Oyunları”nı qəbul etdi, ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə “Islam Həmrəyliyi İl” elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən en böyük töhfə oldu. “Biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irlsimizi, potensialımızı və bəşəriyyətin inkişafına verdiyimiz töhfəni nümayiş etdiririk” - deyən Cənab Prezident IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsini birləşin nümayiş olduğunu vurgulayıb: “Bu, təkcə idman tədbiri deyildi. Bu, bizim birləşimiz, həmrəyliyimizin və imkanlarımızın nümayishi id. Ona görə də, biz bütün müsəlman ölkələri arasında həmrəyliyə öz töhfəmizi verməyə çalışırıq. Həmçinin, sizə məlumat vermək istərdim ki, bu il bizim qədim şəhərimiz olan Naxçıvan ISESCO tərefindən İslam Mədəniyyətinin Paytaxtı elan olunub və biz bunu geniş şəkildə qeyd edirik. Bir neçə il bundan əvvəl, paytaxt-

Rəsmi xronika

Prezident İlham Əliyev elektron kənd təsərrüfatının formallaşdırılması ilə bağlı əlavə tedbirlər haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev Kamal Qafarova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Daxili İşlər Nazirliyində sahəsi inkişafında xidmətlərinə görə Kamal Qafarov “Əməkdar həkim” fəxri adı verilsin.

mız Bakı da İslam Mədəniyyətinin Paytaxtı idi. Bu, bizim gördüyüümüz işlərin müsəlman dünyasına nümayisi, birlik və həmrəyliyin nümayisidir.

Bu gün müsəlman aləminin gənc nəsillərinin milli-ənənəvi dəyərlərimizə əsaslanaraq, formallaşması əsas məsələlərdən bir olaraq qarşıda durur. Azərbaycan da, öz növbəsində, dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyev çıxışlarının birində dediyi kimi: “Biz müsəlman aləminin mədəniyyətini nümayış etdirmək, islami sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədile dönyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslami dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səyərlərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzi və gələcəklə bağlı planlarını düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalyıq”.

Prezident İlham Əliyeva İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu idarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun “Gənclərin hamisi” ilk Fəxri Nişanının verilməsi də ele ölkə başçısının bu təşkilatın gəncliyinin inkişafına yönəlmış fəaliyyətə, eləcə də, quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görədir.

Bu gün Azərbaycan İslam ölkələrinin gənclərinin bir araya gəlmesində əhəmiyyətli rolə malik bir məkadır və islami dəyərlərə böyük önem verən ölkəmizdən yetişən nəslin əzx edəcəyi çox böyük məqamlar var. Azərbaycan öz əqidəsinə və milli dəyərlərinə sadıq bir dövlətdir. Bu baxımdan da, təmsil olunduğu beynəlxalq forum və təşkilatlar da islam dünyasını, müsəlmanları dəstəkləyir və güclü tərəfdaşlıq əlaqələrini genişləndirir.

Nəzakət ƏLƏDDİNQIZI

Azərbaycan ilə Macarıstan arasında əlaqələr yüksək səviyyədədir



Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 29-da Macaristanın xarici işlər və ticarət naziri, Azərbaycan-Macarıstan birgə hökumətlərarası komissiyasının həmsədri Peter Siyartoğun başçılıq etdiyi nümayənde heyəti ilə görüşüb.

AZƏRTAC xəber verir ki, Azərbaycan ilə Macarıstanın yüksək səviyyəli ikitərəfli əlaqələrinə danişan Baş nazır Novruz Məmmədov deyib ki, dövlətlərimizin başçıları arasında olan münasibətlər və "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdəşliq haqqında" Birgə Beyannamə

mə əlaqələrimizi daha genişləndirir. Baş nazir bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib, Azərbaycan ilə Macarıstanın tarixi köklərə əsaslanan sıx münasibətlərinin olduğunu vurğulayıb.

Novruz Məmmədov ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyatın müxtəlif istiqamətlərində, turizm, kənd təsərrüfatı, İKT, elm, təhsil, humanitar və digər sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. "Biz Macarıstanın Azərbaycan ilə əməkdaşlığına böyük önem veririk və hər zaman beynəlxalq müraciətde dəstəyimizə arxalana bilərsiniz", - deyən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəmizə növbəti səfərindən məmənunluğunu ifadə edib. Artıq yedinci dəfədən Azərbaycana səfər etdiyini deyən qonaq hər gelişmədə paytaxtımızda gördüyü inkişafın onda dərin təəssürat yaratdığını bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



**Elmar Məmmədyarov
Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb**

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmənunluq ifadə olunub. Həmçinin ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdəşliq müraciətində inkişaf etdiyi vurğulanıb.

Nazirlər Bakıda keçirilen Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, neqliyyat, rabitə və yüksək texnologiyalar, habelə digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd ediblər. Peter Siyarto hökumətlərarası birgə komissiyanın həmsədri kimi Bakıda keçirilen 8-ci iclasın nəticələrindən məmənunluğunu ifadə edərək, iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirib. Macarıstan şirkətlərinin Azərbaycandan olan tərəf müqabiləli ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Nazir Elmar Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdəşliq əlaqələrinin inkişafında Macarıstanın dəstəyinin təqdirdə edildiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanın iştirakı ilə həyata keçirilen irimiqyaslı neqliyyat və enerji layihələri, o cümlədən Şərqi-Qərb, Şimal-Cənub və Cənub-Qərb neqliyyat dəhlizləri və Cənub Qaz Dəhlizinin icrası haqqında ətraflı məlumat verib, bu sahədə əməkdaşlıq imkanlarından danışıb. Görüşdə nazirlər ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər. Peter Siyarto hazırda Macarıstanda Azərbaycandan 477 tələbənin təhsil aldığı və illik əsasda 200 nəfər azərbaycanlı tələbə üçün təqaüd ayrıldığı barədə məlumat verib.

Ermənistan-Azərbaycan münaqışəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan Elmar Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbul edildilməz və qeyridəvamlı olduğunu qəbul etdiklərini bildirib. O əlavə edib ki, status-kvo dəyişdirilməlidir. Görüşdə Azərbaycanın və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı, bir-birini dəstəkləməsinin vacibliyi qeyd edilib.

Görüşdən sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Macarıstanın Xarici İşlər və Ticaret İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfdən ADA Universitetinin rektoru Hafiz Paşayev, Macarıstan tərəfindən isə xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.

Qida təhlükəsizliyinə dair Dövlət Programı hazırlanır

Qida təhlükəsizliyi yine dair Dövlət Programı hazırlanır.

AZƏRTAC xəber verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 29-da keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Dövlət Programı üzərində hazırda iş aparılır və yaxın vaxtlarda ölkə başçısına təqdim olunacaq. Programın icra müddəti 7 ilə nəzərdə tutulub.

İyunun 29-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. SİAxəbər verir ki, iclasda YAP Səbail rayon təşkilatının 2018-ci ilin birinci yarım illiyində görülmüş işlərlə bağlı məlumat verilib. Bundan başqa, iclasın gündəliyində olan iki məsələ müzakirə edilib. YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputati Şəmsəddin Hacıyev çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Iclasda ərazi ilk partiya təşkilatlarda görülmüş işlər haqqında məlumatların dinlənilməsi və yeni təsis olunmuş ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxılması, o cümlədən cari məsələlər müzakirə olunub.

Daha sonra Ş.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi paradda bağlı filirlərini bildirib. YAP Səbail rayon təşkilatının sədri qeyd edib ki, iyunun 26-da keçirilen hərbi paradda Prezident İlham Əliyevin apardığı siyaset



30 iyun 2018-ci il

Hələ 2016-cı ilin şanlı aprel döyüşlərinin təsirindən çıxa bilməyən Ermənistan ordusu ikinci ağır zərəri Naxçıvanda aldı, məğlubiyyətlə üzləşdi və bu da ölkədə olan gerginliyi, sözün həqiqi mənasında, əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11 min hektar ərazini düşmən işgalından azad etməsi xəberi böyük rezonansa səbəb olub və Ermənistan ictimaiyyətinin narahatlığını duymamaq mümkün deyil.

Naxçıvanda aparılan əməliyyatdan, qarşılaşdırılmış məğlubiyyətdən sonra işgalçı ölkənin rəsmiləri ciddi narahatlıq keçirirlər. Jurnalistlərə açıqlamasında Ermənistanın yeni müdafiə naziri David Tonoyanın, "cəbhədə hər şey qaydasındadır, vəziyyətə nəzarət edirik, üstünlük bizdədir" deməsindən bir neçə gün sonra Azərbaycan Ordusunun 11 min hektar ərazini işgaldən azad etməsi xəberi işgalçı ölkədə elə bir çaxnaşmaya səbəb olub ki, rəsmilər başlarını belə itirdiklərini özləri də dərk edirlər. Hətta Nikol Paşinyan Günnüt məğlubiyyətini keçmiş hakimiyətin üstüne atmaq isteyir və bu minvalla məsuliyyətdən yayınmağa çalışır. Paşinyanın guya Serj Sarkisyanın ordudakı adamları buna şərait yaratdığını bildirən iddiaları belə erməni mətbuatında yer alır. Əslində isə, bu belə deyil və Naxçıvandakı qələbə, məhz Azərbaycan Ordusunun qəhrəmanlığı, ölkəmizin hərbi üstünlüyü sayesində mümkün olub.

Rasmi İrəvanın hazırlı ritorikası gerginliyin ciddi şəkildə artmasına aparır və nəticələr Ermənistan üçün heç də arzuolunan deyil

Ermənistanın işgalçi siyaseti, 20 ilə ya-nın hakimiyətdə olan Qarabağ klanının imitasiya xarakterli strategiyası, danışqlar prosesində status-kvonun qorunmasına he-sablanan siyaset nəticəsində 25 ildir həll edilməyən Qarabağ konflikti regionda mü-haribə risqini artırır. Serj Sarkisyanın küçə etirazları nəticəsində hakimiyətdən devrili-masi, Nikol Paşinyanın baş nazir olması və ilk gündən yeni hakimiyətin Qarabağda danışqlar prosesinə keşkin şəkildə zərbe vu-ran bəyanatlar vermesi, hazırlı Ermənistan hakimiyətinin Qarabağ siyaseti, demək olar ki, danışqların dayanmasına və Ermə-nistanın, birtərəfi olaraq danışqlardan çə-kinmesine hesablanıb. Sözsüz ki, rəsmi İrəvanın hazırlı ritorikası gerginliyin ciddi şəkildə artmasına aparır və bunun nəticələri Ermənistan üçün heç də arzuolunan deyil. Onsuz da yeni baş nazirin parlamentdə də, nəticə etibarı ilə ictimaiyyət arasında da du-rumu pozitiv heç nə vəd etmir.

Günnüt əməliyyatı Paşinyana ağır zərbədir və o öz dezinformasiyaları ilə bu məğlubiyyətə don geyindirə bilməz

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və strateji yüksəkliklərin işgaldən azad edilməsini ekspertlər şəxşən Paşinyana tərs şillə kimi şərh edirlər. Hər zaman özündən razı halda çıxış edən, auditorianın rəyinə və razılığına he-sablanmış iddialar səsləndirən, əslində, ha-kimiyətdən, idarəciliyən zərər qədər xə-bəri olmayan beli çantalı küçə nümayışçisi üçün öz yerini möhkəmləndirmədən belə bir acı məğlubiyyətlə üzleşmək çox ağır zərbədir. Məhz bu zərbenin təsirindən, ciyinlərinə düşən bu məğlubiyyət yükündə canını qur-tarmaq, boyun qaçırmış üçün o, bunun günahlarını Serj Sarkisyanın apardığı idarəetmə sisteminin üstüne atır. Amma bu məğlubiyyəti ölkəsinin zəifliyi, Azərbaycanın dəfə-lərə güclü orduya, digər sahələrə yanaşı, hərbi üstünlüyə də sahib olması ilə izah et-mekdənse, yenə də erməni hiyləgerliyinə əl atır, ölkəmizin qüdrətini etiraf etməkdən bo-yun qaçırır.

**Neytral sahə deyilən bir
anlaysış yoxdur və həmin**

Ermənistan Azərbaycanın zəfərini həzm edə bilmir



Ərazilər bizim torpaqlarımızdır

Erməni tərəfi öz açıqlamasında qeyd edir ki, Azərbaycan Ordusu Ermənistanla səhədin Naxçıvan istiqamətində neytral zo-na boyu irəliləyərək, böyük ərazini nəzarətə götürüb. Azərbaycan Ordusunun Naxçıvan istiqamətde irəliləyərək, böyük ərazini nə-zarətə götürməsi Ermənistanda silahlı qüvvələrin yeni baş qərargah rəisinin təyinatı etrafında gedən polemikada ortaya çıxıb və "Hetz" internet nəşrinin baş redaktoru, hərbi reportör Edik Bağdasaryanın bu vəzifəye 5-ci ordu korpusunun komandanı, general-major Artak Davtyanın təyin olunmasını tənqid edərək, baş nazir Nikol Paşinyanın bu qərarını anlamadığını bildirib. Bağdasar-yan baş qərargah rəis postuna ən layiqli nəmizəd general Onnik Qasparyan olduğu halda, baş qərargah rəisinin müavini vəzifəsini tutması, Artak Davtyanın layiq olmadığı halda bu vəzifəni tutması səbəbindən neytral sahədə azərbaycanlıların öz mövqelərini ireli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olduğunu iddia edir.

Əslində, neytral sahə deyilən bir anlaysış yoxdur və həmin ərazilər bizim torpaqlarımızdır. Yenə də ermənilər, məhz erməni hiyləgerliyinə əl atır və iddia edirlər ki, güya həmin torpaqlar, yeni işgaldən azad edilmiş 11 min hektar ərazi neytral olub və Azərbay-can Ordusu həmin əraziləri hərbi yolla geri qaytarmayıb. Bu iddia özü belə absurddur və heç inandırıcı deyil ki, erməni kimi torpaq iddiasında olan bir xalq, ələlxüs, işgalçı qruplaşma nə az, nə çox 11 min hektar əra-zini sahibsiz qoyub və nəzarətdə belə sax-lamır. Hətta bəzi menbələrdə ermənilər öz-lərini humanist kimi qələmə verərək, həmin ərazilərde bir vaxtlar yaşayan insanların öz qebristanlığını ziyaret edə bilmesi üçün hu-manistcəsinə imkan yaratdıqlarını da iddia edirlər. Sual olunur, bəs niyə bu vaxta qədər belə bir şərait yaradılmırdı və erməni nə vaxtdan humanist olublar?

Azərbaycan Silahlı Qüvvələrinin tə- kib hissəsi olan Naxçıvan Ordusu düşmən ölkədə böyük bir xof yaradıb

Həqiqətən de, bu gün Azərbaycan Ordusunun imkanları kifayət qədər genişdir və bundan Ermənistanın ehtiyat etməsi normal təzahürdür. Hətta işgalçi ölkənin ən yüksək çinli məmurları da, prezidenti də yaxşı bilirlər ki, Azərbaycan Ordusu lazımlı gelidikdə, öz torpaqlarını işgaldən azad etmek ezmindədir. Amma Azərbaycan tərəfi münaqişənin mü-haribə yolu ilə yox, məhz sülh yolu ilə həllinə tə-rəfdar olduğu üçün bu vaxta qədər Ermənistan ölkəmizin hərbi gücü ilə qarşılaşmamışdır və sözsüz ki, sülh danışqları nəticəsiz olarsa, Azərbaycan tərəfi müharibə yolu ilə ərazi bū-

tövlüyüünü təmin etmək iqtidarındadır və edə-cək de.

Azərbaycanın hərbi qüdrəti Ermənistan ictimaiyyəti üçün sərr deyil və bunu ermənilərin öz ekspertləri də etiraf edir. Məsələn, hərbi ekspert David Arutyunyan "Sputnik Armenia" agentliyinə bildirib ki, Azərbaycanın buradakı hərbi imkanları onlara məlumdur və onu bilir ki, Naxçıvanla hemşərəd Ermənistan əraziləri, eləcə də, paytaxt İrəvan, doğrudan da, əlçatandır. Məsələ burasındadır ki, Arutyunyan Naxçıvandan qaynaqlanan hərbi tehdid məsələsindən danışarkən, erməni orduyun imkanlarından yox, Rusyanın Ermənistanla hərbi müqaviləsindən danışır. Yəni dolayısı ilə etiraf edir ki, erməni orduyu deyilən bir şey yoxdur və onlar yalnız Rusyanın Ermənistanla hərbi müqaviləsine güvenirlər. Arutyunyanın belə bir güvəncə yeri axtarması özü də təsdiq edir ki, başda elə bu hərbi ekspert olmaqla, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu düşmən ölkədə böyük bir xof yaradıb.

Qələbəmiz erməni cəmiyyətini məyus edib, həmçinin, öz ordularına inamı tamamilə sarsıdb

Günnüt kədinin azad edilməsi və dəniz seviyyəsindən 1683 metr hündürlükde yerləşən "Qızılqaya" yüksəkliyinin alınması ordumuza İrəvan-Özizbəyov-Gorus-Laçın-Xan-kəndi avtomobil yoluna nəzəret etməye şərait yaradı və hazırlı strateji əhəmiyyətli Arpaçay dəryaçasının etibarlı mühafizəsinin təşkil-i üçün lazımi tədbirlər görülür. Bu arada Ermənistan mediası və saytların həyəcanla verdikleri məlumatlarda, o cümlədən, "razm.info armenia" portalının videoreportajında Azərbaycan Ordusunun irəliləməsindən və kədinin yaxınlığında postlarda mövqə tutma-sından ciddi narahat olan əhalisi Ermənistan Müdafiə Nazirliyinin onları aldatdığını və erməni ordusunun əraziləri qorumaq iqtidarında olmadığı bildirilir. Bu xəbərlər, yayılan məlumatlar Ermənistandakı hərbi-siyasi böhranın daha da dərinleşməsinə səbəb olub və bu qə-ləbəmiz erməni cəmiyyətini məyus edib, həmçinin, öz ordularına inamı tamamilə sarsıdb.

İctimaiyyəti çəsdirəmə, növbəti yalanları ilə sakitləşdirməyə çalışan Ermənistan rəhbərliyi isə heç bir şəkilde Azərbaycanın Günnüt zəfərini hezm edə bilmir və əslində, bu, başa düşüləndir. Sözsüz ki, bu gün Günnütü itirən, Qızılqayanı əldən verən düşmən sabah bu məğlubiyyətlə Kərkidə də qarşılışacağını çox yaxşı başa düşür və məhz buna görə də Günnütün, eləcə də, 11 min hektar ərazinin işgaldən azad olunması xəberi ilk dəfə veriləndə, işgalçi dövlət Naxçıvan mətbuatının dezinformasiya yaydığını deyərək, çəşinqılı yaratmağa cəhd göstərirdi. Reallıqları, daha doğrusu, Azərbaycan Ordusunun gücünü

yaxşı bilən işgalçi ölkənin Müdafiə Nazirliyi bununla əlaqədar olaraq məlumat yayıb ki, güya Azərbaycan tərəfinin bütün hərəkətləri Ermənistan Silahlı Qüvvələrinin nəzəreti altındadır. Vəziyyətə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin təşəbbüsü ilə bir sıra erməni siyasi və ictimai xadimləri həmin bölgəyə gedib və orada Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının döyüş növbətçiliyinin aparılması, qarşı tərəfin mövqelərini müşahidə edib. Amma Naxçıvan televiziyanın, eləcə də, Azərbaycanın digər informasiyalar, Ermənistan-Naxçıvan temas xəttində olan bölgədə Azərbaycan Silahlı Qüvvələrinin 11 min hektar ərazini azad etməsi xəberləri, Ermənistan silahlı qüvvələrinin geri çekilməsi və Günnüt yaşayış məntəqəsinin Azərbaycanın nəzəreti altına keçməsi baredə məlumatlar işgalçi ölkənin Müdafiə Nazirliyinin yalanlarını ifşa edib. Bu iş işgalçi ölkə ictimaiyyətinin sarsılması ilə yanaşı, həm də hakimiyətə, orduya, müdafiə qabiliyyətinə inamının itmesi, başda Paşinyan olmaqla bütün rəsmilərin nüfuzunun heçə enməsi deməkdir.

Naxçıvan zəfərindən sonra ermənilər Azərbaycanda keçirilən hərbi parada ağzı büzməyə cəsarət etmədilər

Göründüyü kimi, Naxçıvanda əldə olunan şanlı zəfərdən sonra ölkəmizdə keçirilən hərbi parada Azərbaycan torpaqlarının 20 faizini işgal etmiş erməni tərəfi nəzəre çarpacaq bir reaksiya da verə bilmədi. Bu vaxta qədər ölkəmizin hərbi qüdrətini, gücünü tərənnüm edən bu parada hər dəfə ağız düzən ermənilər bu dəfə susdular. Daha doğrusu, Naxçıvan zəfərindən sonra ağız düzəməyə əsas belə tapmadılar. Başqa vaxt hay-küp salan düşmən tərəfinin bu dəfə, sadəcə, qorxu və təşviş içinde müşahidə etmədən başqa çərəsi qalmadı.

Pisiyin əli etə çatmayanda, iylənib dediyi kimi, her zaman ordumuzun texniki imkanlarına, silah-sursat təminatına, təchizatına, ordu ruhuna, əzminə, bir sözə, hərbi qüdrətine ağız düzən ermənilər bu parada hər dəfə ağız düzən ermənilər bu dəfə susdular. Daha doğrusu, Naxçıvan zəfərindən sonra ağız düzəməyə əsas belə tapmadılar. Başqa vaxt hay-küp salan düşmən tərəfinin bu dəfə, sadəcə, qorxu və təşviş içinde müşahidə etmədən başqa çərəsi qalmadı. Pisiyin əli etə çatmayanda, iylənib dediyi kimi, her zaman ordumuzun texniki imkanlarına, silah-sursat təminatına, təchizatına, ordu ruhuna, əzminə, bir sözə, hərbi qüdrətine ağız düzən ermənilər hərbi parada görə indi şok-dadır. Düşmən tərəfinin susqunluğu, əslində, bunun etirafıdır və eyni zamanda, artıq işgalçılardır. Onların hər dəfə qələmərək, əzminə tutmuş Nikol Paşinyana kimi her birinin kürküne bire düşüb və hər aprel döyüslərinin, yaxud Naxçıvan döyüslərinin bütün Ermənistandır. Təsadüfi deyil ki, Dağlıq Qarabağın, qondarma Artsaxın müdafiə naziri Levon Mnatsakanyan onlara qarşı açılacaq istənilən ateşin Azərbaycanın Hərbi Qüvvələri üçün acınlaklı solluqla nəticələnəcəyini iddia edir və bir növ, bununla ictimaiyyətə teskinlik verməyə çalışır. Amma erməni hiyləgerliyi bununla bite bilməz və yəqin ki, tezliklə yene də özlərini məzələm bir toplum kimi qə-ləmə verərək, beynəlxalq təşkilatlara, ABŞ Konqresinə məktublar göndəriləcək, cürbəcür müraciətlər olunacaq, yardım üçün el açacaqlar. Onların hələ eynilə itin hürərək qorxutduğu halda, qorxaraq quyrugunu bulmasına bənzəyir və bize, məhz bu məsəli xatırladır. Ermənistandakı hərbi-siyasi rejimi idare edənlər, məhz belə itin gündəndirlər. Azərbaycan Ordusunun Günnüt qəlebəsi xalqımız tərəfindən bayram kimi qeyd olunur və hamı yüksək əhval-ruhiyyə içərisində, soydaşlarımızı biri-birilərin böyük sevinclə təbrik edirlər. Lələtəpə qəlebəsin-dən sonra Günnüt qəlebəsi də açıq şəkildə təsdiq edir ki, ordumuz lazımı meqamda Ermənistandakı ordusunu darmadağın etməyə və torpaqlarımızı işgaldən azad etməyə qadır. Hamida bu inam bir daha da möhkəmle-nib ki, Böyük Qəlebə Günü çox yaxındadır.

İnam IMRANOĞLU

Azərbaycan dünyani sülhə dəvət edən mütərəqqi ölkədir

Alis Uells: "Prezident İlham Əliyevə Əfqanistana yardımalar istiqamətdə apardığı rola və liderliyinə görə təşəkkür edirəm"

Məlum olduğu kimi, iyunun 28-də Bakıda Əfqanistan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilib. Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanistan xarici işlər nazirinin müavini Hikmət Kərzayı, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edib. Tədbirdə Əfqanistanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb. O cümlədən, Əfqanistanla birlidə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.



kida Əfqanistan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının keçirilməsi qeyd edilən fikirləri təsdiqləməkdədir.

Amerikalı rəsmi: "Biz Bakı görüşündə də sülhə və prezident Qanının sülhün bərqərar olunmasına dair fealiyyətinə güclü dəstəyimizi ifadə etdik"

O da əbəs deyil ki, Əfqanistan üzrə danışıqların təşkili üçün ABŞ-in rəsmi siyasi daireləri Prezident İlham Əliyevə təşəkkür edib. Bele ki, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uells Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Əfqanistan üzrə Beynəlxalq Təmas Qrupuna 50-den çox dövlətin təmsilçiləri daxildir. "Onlar Əfqanistan sülh prosesinə və prezident Əşrəf Qanının bu sahədə gördüyü işlərə dəstək verir. Biz Bakı görüşündə də sülhə və prezident Qanının sülhün bərqərar olunmasına dair fealiyyətinə güclü dəstəyimizi ifadə etdik"-deyə amerikalı rəsmi vurğulayıb.

"Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahüründür"

A.Uells onu da bildirib ki, Əfqanistandakı mülki əhali və "Taliban" tərəfindən bu kimi təşəbbüsə dəstək verilib və yaxşı qarşılığın. O, ölkəsi adından Azərbaycana və Azərbaycan hökumətinə Əfqanistandakı fealiyyətinə və hərbi mövcudluğuna görə təşəkkürünü bildirib: "Hərbi mövcudluq vacibdir. Lakin digər təşəbbüs iqtisadi cəhətdən əməkdaşlıq edərək, Əfqanistanın inkişafına təkan vermekdir. Azərbaycan bu sahədə müstəsna rol oynayır. Azərbaycan iqtisadi təşəbbüsler baxımından bölgənin ürəyində yerləşir. "Lapis lazuri" Əfqanistanın inkişafına təkan veren təşəbbüsür, Azərbaycanda bu təşəbbüsə iştirak edir. ABŞ və Azərbaycanın Əfqanistan məsələsində əməkdaşlığı Azərbaycanla münasibətlərimizin dərinləşməsinə ciddi zəmin yaradan amillərdən birini təşkil edir. Azərbaycan hökumətinə bu dəstəyi üçün təşəkkür edirik. Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahüründür. Azərbaycan Əfqanistan məsələsində vacib rol oynayır. Prezident İlham Əliyevə Əfqanistana yardımalar istiqamətdə apardığı rola və liderliyinə görə təşəkkür edirəm".

Beleliklə, Azərbaycan beynəlxalq arenada növbəti uğura imza atıb və bu uğurun əldə edilmesində ölkə Prezidenti İlham Əliyevin danılmaz fealiyyəti mövcuddur. Eyni zamanda, ölkəmizin sülh-pərvərlik missiyasından çıxış etməsi dönyanın siyasi arenasında müsbət qarşılılan və dəstəklənir.

Rövşən NURƏDDİNOĞLU

Azərbaycan sülhün carçısı olaraq müxtəlif münaqişələrin həlli rolunda təşəbbüskar ölkə olaraq dəyərləndirilməkdədir

Azərbaycanda bu kimi tədbirlərin keçirilməsi bir daha təsdiq edir ki, ölkəmiz beynəlxalq aləmdə sülhün bərqərər olması istiqamətindən en mütərəqqi və münbət məkandır. Baxmayaraq ki, ölkəmizə qarşı işğalçı Ermənistanın tecavüzü davam edir, torpaqlarımızın 20 faizi hələ də işğal altındadır, bütün bunlara rəğmən, Azərbaycan sülhün carçısı olaraq müxtəlif münaqişələrin həlli rolunda təşəbbüskar ölkə olaraq dəyərləndirilməkdədir. Məhz bu baxımdan, Ba-

Azərbaycan və Macarıstan ticarət evləri açmağı planlaşdırırlar

Macarıstan Azərbaycanda Ticarət Evi açmaq niyyətindədir. AZERTAC xəber verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Azərbaycan-Macarıstan əlaqələrinin siyasi, iqtisadi, humanitar sahələrde yüksək seviyədə inkişaf etdiyini deyən nazir bu əlaqələrin inkişafından və mövcud durumdan razı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Macarıstan strateji tərfədaşdır. İqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, təhsil sahələrində uğurlarımız çoxdur. Ölkələrimiz arasındakı ticarət dövriyyəsi ilbəl artır. Gələ-



cək əməkdaşlıq üçün geniş imkanlarımız mövcuddur.

"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüş zamanı bu sahələrde olan əməkdaşlıqdan da-

nışdır, perspektivləri müzakirə etdir. Konkret layihələr haqqında danışarkən həm Azərbaycanda, həm Macarıstan ticarət evlərinin açılması perspektivlərini müzakirə etdir. Macar tərəfi Azərbaycanda ticarət evi açmaq niyyətindədir. Azərbaycan da Budapeştə belə bir evin yaradılması maraqlıdır. Macarıstanın farmasevtika sahəsində geniş zəngin təcrübəsi var, bu sahədə əməkdaşlıq imkanlarını müzakirə etdir. Eyni zamanda, görüşdə macar tərəfinə Azərbaycanda görülen işlər, tranzit imkanları haqqında, o cümlədən Bakı-Tbilisi-Qars layihəsinin və Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticaret Limanının tikintisinin başa çatdırılması, Şimal-Cənub Nəqliyyat Dəhlizinin mövcud durumu və macar şirkətləri tərəfindən bu layihələrdən istifadə olunması imkanları haqqında geniş məlumat verildi", - deyə nazir qeyd edib. Şahin Mustafayev görüş cərəvəndə macar dilinin Azərbaycan Diller Universitetində tədrisi haqqında Azərbaycan Diller Universiteti ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında müqavilə imzalandığını diqqətə çatdırıb.

Avropa İttifaqı qaćqınlar üçün Türkiyəyə daha 3 milyard avro ayrılmasını təsdiq edib



Avropa İttifaqı (Ai) suriyalı qaćqınlara yardım üçün Türkiyəyə ikinci dəfə 3 milyard avro məbləğində vəsait ayırmış barədə qərarı təsdiqləyib. AZERTAC xəber verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Hələlik vəsaitin hansı tarixdən ödəniləcəyi barədə məlumat verilmir.

Ramin Quluzadə Qusarda regional müşavirə keçirib



Dünen nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar şəhərində görüş keçirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən SIA-ya verilən məlumatla görə, Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol temir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Regiona səfəri cərəvəndə Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qoşşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmənluğunu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb. Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.

Fövqəladə hallar naziri Siyəzəndə şimal bölgəsindən olan vətəndaşlarla görüşüb



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyunun 29-da Siyəzən şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

AZERTAC xəber verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünlerin müraciətləri baxılıb. Siyəzən Rayon Dövlət Yanğından Mühafizə His-səsinin inzibati binasında fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturları rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar da nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.



YAP Binəqədi rayon təşkilatının kollektivi Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyaya gedib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması nın 100 illiyi münasibətilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edilib. Ekskursiyada YAP Binəqədi rayon təşkilatının əməkdaşları və gənc fealları iştirak ediblər.

Ekskursiya zamanı iştirakçılar 2 mərtəbədən və 12 zaldan ibarət olan muzeydə, ümumilikdə, 11 minə yaxın eksponata baxıblar. Muzey bələdçisi ekskursiya iştirakçılarına muzeyin yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumatlar çatdırıb. Qeyd edib ki, muzey 1992-ci ilde yaradılıb. Muzey yaradılarkən, burada 200-ə yaxın eksponat olub. Hazırda isə eksponatların sayı 11 minə çatır. Bunların da 6 mini ekspozisiya zallarında nümayiş olunur. Muzeyin ilk zali qədim, erkən, orta əsrlər dövrü zalıdır və buradakı eksponatlar ibtidai icma quruluşunun bütün mərhələlərini ehətə edir. Muzeyin müxtəlif zallarında, həmçinin, Naxçıvandakı Oğlanqalanın maketi, Atropatena dövlətinin başçısı Atropatin heykeli yerləşir. Xanlıqlar dövründə aid zalda isə Azərbaycanda xanlıqların yaranması və onların qoşun növleri haqqında məlumat verilir. Zalda İrəvan xanlığının bayrağının nüsxəsini də görmək mümkündür. Zalda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları barədə ətraflı məlumat verilir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları - gerbi, bayraqı, himni ayrıca stendə təqdim olunur. Muzeydə xüsusi maraq doğuran zallardan biri də Ümummilli Lider Heydər Əliyev və ordun quruculuğuna həsr olunub. Burada 533 ekspozit mühafizə olunur. Zalda dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən de ətraflı bəhs edilir, ona məxsus əşyalar və hərbi geyim nümunəsi nümayiş olunur. Ordumuzun parlaq zəfəri sayılan aprel döyüşlərinə aid zal iştirakçılarında böyük qürur hissəsi oyadı. Belə ki, burada aprel döyüşləri şəhidlərinin üzərində tapılan əşyalar nümayiş etdirilir. Ekskursiya zamanı iştirakçılar, eyni zamanda, Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan 130-a yaxın hərbi texnikiyaka baxıblar. Burada isə iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun, Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın dublikatını da bu ekspozisiyada görmək olar. Quru qoşunları, Hava Hükumundan Müdafiə və Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus texnikalar da çox maraqlıdır.

Ekskursiyanın sonunda YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlı və Binəqədi rayon icra hakimiyyətinin baş məsləhətçisi Kənan Kərimov rayon fəaliyətlərinin muzeyə səfərinin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Hərb Tarixi Muzeyinin rəhbərliyinə təşəkkürlerini bildiriblər. Ekskursiya iştirakçılarında böyük maraqla qarşılanıb.

ZÜMRÜD

DSX əməkdaşlarının sayılılığı sayəsində külli miqdarda narkotik tutulub

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmeti tərəfindən sərhəd həsəndə əməkdaşlıq-axtaşış və sərhəd mühafizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzində SIA-ya verilen məlumatə görə, 2018-ci ilin 28 iyun tarixində DSX əməkdaşlarının sayılılığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vəsaitinən qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Həmin tarixdə saat 03:15 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpe sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərəfindən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılmış, avtomobildə olan 1 nəfər digər şəxs qəçməjə müvəffəq olub. Avtomobile baxış zamanı 1 ədəd çantada 2 kq tiryek, 5 kq həşş qətranı aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti



dəqiqlişdirilib, onların Lənkəran rayon Liman qəsəbə sakını 1989-cu il təvəllüdü Əkbərov Heydər Malik oğlu və Cəlilabad rayon Göytəpe qəsəbə sakını 1988-ci il təvəllüdü Həsənov Babək Özbək oğlu olmaları müəyyən edilib. Hadisə yerindən qaçmış 3-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir. Hadisə ilə bağlı zəruri əməkyyat-istintaq tədbirləri davam etdirilir.

Ekoloji və Təbii Sərvətlər Nazirliyi Bakıda tullantılar üçün konteynerlər quraşdırır

Dünen Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) plastik tullantıların ətraf mühitə təsirinin azaldılması, polietilen torbalar və plastik qablardan istifadənin azaldılmasına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransının giriş sözü ilə açan nazirliyin mətbuat xidmətinin rəhbəri İrade İbrahimova ETSN-in plastik tullantıların ətraf mühitə təsirlerinin azaldılması sahəsində nəzarət həyata keçirdiyini və bu istiqamətdə maarifləndirmə və təbliğat işlərinin daha geniş vüset alması məqsədile tədbirlər görüldünü bildirib. Nazirliyin Ekoloji siyaset şöbəsinin sektor müdürü Mehman Nəbiyev artıq Bakı, Sumqayıt və Gəncədə plastik tullantıların toplanması məqsədile 10-dan çox xüsusi konteynerlər quraşdırıldı.

Qeyd edib: "Bundan əlavə, digər rayonlarda da konteynerlərin quraşdırılması üçün icra hakimiyyətlərinə müraciət olunub və müsbət cavablar alınıb".

Sonda kütłəvi informasiya vasitələri nümayəndələrin maraqlandıran suallar cavablandırılıb.

GÜLYANƏ



DSX dəniz minasını zərərsizləşdirdi



Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmeti sərhəd sularında etibarlı sərhəd mühafizəsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətdə tədbirləri davam etdirir. Bu barədə "SƏS" DSX-nin mətbuat xidməti mərkəzindən daxil olunan məlumatda bildirilir. Qeyd olunur ki, DSX Sahil Mühafizəsinin üzərə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 km məsafədə Xəzər-Zirə adasının şimalındaki daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb, era-

Afət TAHİRQIZI

Nuşirəvan Məhərrəmli: "Telekanallarda bayağı verilişlər hələ də bizi narahat edən amildir"

Özel televiziya kanallarında bayağı verilişlər hələ də bizi narahat edən amildir. SIA-nın verdiyi məlumatə görə, bunu trend-e Milli Televiziya və Radio Şurasının (MTRS) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, özəl telekanallardaki verilişlərde bayağılıq, programların səviyyəsinin qənaətbəxş olmaması düşündürəcə faktordur. Şura sədri qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərini reyting üzərində qururlar. Bayağı verilişlər də reyting yığırısa, onda televiziyalar belə programlara üstünlük verirlər: "Milli Televiziya və Radio Şurasının televiziyaların yaradıcılıq siyasetinə qarışmaq ixtiyarı yoxdu. Cəmiyyət bu sahədə dəyişikliyi bizdən gözləyir, amma insanlar özü də bu proseslərdə iştirak edir. O verilişlərdə tamaşaçı və ya qonaq kimi iştirak edən, o verilişlərə baxaraq reyting qazandıran insanlar da hamısı cəmiyyətin üzvləridir. Həmin verilişləri xoşlamayan və bağlanması istəyenlər də cəmiyyətin digər üzvləridir. Amma Şura qanun çerçivəsində iş görür, hazırda bize belə bir səlahiyyət verilmir".

"Azərbaycan dövləti heç vaxt işğalla barişmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək"


- Sahibə xanım, bugündə sizin rəhbərliyiniz ilə Azərbaycan nümayəndə heyəti Avronest PA-nın VII plenar sessiyasında iştirak edib. Sessiya barədə məlumat verməyinizi xahiş edirik...

- Bildiyiniz kimi Azərbaycan Milli Məclisinin Avronest PA üzrə nümayəndə heyəti təşkilatın VII plenar sessiyasında iştirak etmək məqsədilə 25-27 iyun tarixlərində Belçika Krallığında səfərdə olub. Nümayəndə heyətinin tərkibində mənimlə yanaşı millət vəkiləri Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Rasim Musabəyov və Tahir Mirkişili tədbirdə iştirak ediblər. Qeyd edim ki, plenar sessiyadan əvvəl keçirilən komita iclasları çərçivəsində qətnamə layihələrinin müzakiresi baş tutub. Siyasi komitədə hazırlanın ve Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən qətnamə layihəsinin müzakiresi xüsusi gərgin keçdi. Avropa Parlamentinin işvədən olan üzvü Gunnar Hökmar və Gürcüstan parlamentinin üzvü xanım Tamar Xuroldovanın birlikdə hazırladığı qətnamə layihəsində Avropa İttifaqı tərəfindən bütün Şərq Tərəfdasılığı ölkərinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hərtərəfli dəstəyin bildirildiyi maddə öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu bəndin sənəddən çıxarılması üçün çoxsaylı düzəlişlər təklif edən Ermənistən Avronest PA üzrə nümayəndə heyəti nümayəndə heyətimizin səyəri nəticəsində istəklərinə nail ola bilməyib. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyin ifadə olunduğu qətnamə layihəsi Plenar Sessiyaya tövsiya olunub və orada səs çoxluğu ilə qəbul edilib.

Bundan başqa, Ermənistən nümayəndə heyətinin "təxireslənməz qətnamə" proseduru altında ölkəmizə qarşı yönəlmış qətnamə layihəsi təklifinin qarşısı alınıb. Siyasi korrupsiya və siyasetdə etik davranış adı altında təklif edilen layihənin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı səsləndirilən ittihadların Avronest çərçivəsinə getirilmesi olub. Men Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq Büro iclasında bunun qəti eleyhine çıxdım və neticədə qətnamə layihəsi geri götürüldü.

Bundan əlavə, Azərbaycanın millət vəkili Tahir Mirkişilinin həmmərəzəci olduğu qətnamə Plenar sessiyada qəbul edilib. Təşkilatın sosial komitəsinin iclasında isə Azərbaycanın "ASAN Xidmət"inin təqdimatı baş tutub. Avronest PA-nın sosial komitəsinin həmsədri, həmkarımız Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutan təqdimatı "ASAN xidmət"in rəsmisi Kamran Ağası edib.

Avronest PA-nın Plenar sessiyası çərçivəsində keçirilən digər bir mühüm tədbir Qadın Forumu



Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputati Sahiba Qafarovyanın yap.org.az-a müsahibəsi

olub. Menim və Məlahət İbrahimqızının iştirak etdiyi forumda bizim tərəfimizdən Azərbaycan Respublikasında qadın hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən siyaset və tədbirlər haqqında məlumat verilib. Təşkilatın iqtisadi komitəsinin iclasında isə millət vəkili Azər Kərimli iştirak və çıxış edib, ölkəmizin iqtisadi siyaseti haqda komitə üzvləri və iştirakçılar məlumat verib.

Plenar sessiyanın sonuncu iclas günündə keçirilən dinləmələrde Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Cavanşir Feyziyev çıxış edib. Millət vəkili Cavanşir Feyziyev Avropa qurumlarında lobbişilik fealiyyətlərinin bu qədər geniş vüsət almاسını pisledi.

Bütövlükdə, hesab edirəm ki, Avronest PA-nın plenar sessiyası məhsuldar keçdi və Azərbaycan nümayəndə heyəti bu tədbirdə fəaliyyət ilə seçildi. Millət vəkillərimiz bu beynəlxalq təşkilatın tədbirində milli və dövlət maraqlarımızı qətiyyətlə müdafiə etdilər.

- İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi parad cəmiyyətimizin əsas müzakirə mövzusudur. Azərbaycan Ordusunun qüdrətini və maddi-texniki təminatı ilə bağlı uğurlarımızı əyani şəkildə nümayiş etdirən bu paradda Prezident, Ali Baş Komandan İlham Əliyevin geniş nitqində müxtəlif məsələlər yer aldı. Siz bu hərbi parad və Ali Baş Komandanın nitqində irəli gələn məsələlər barədə nə deye bilərsiniz?

- Beli, cənab Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev paradda söylediyi çox parlaq və dərin məzmunlu nitqində həm Ordumuzun inkişaf tarixinə, mövcud vəziyyətinə dair əhatəli təhlillər apardı, həm de Silahlı Qüvvələrimizin qarşısında duran vəzifələr, hədəflərimiz barədə məhəüm mesajlar verdi. Ümid edirəm ki, istər beynəlxalq ictimaiyyət, istərsə də Azərbaycan torpaqlarını pozmağa çalışması, eyni zamanda, beynəlxalq ictimaiyyətin yetəri qətiyyəti ortaya qoymaması və işğalçı dövlətin özünü cəzasızlıq mühitində hiss etməsi kimi amillər özünü qabarlıq göstə-

rad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Əsası Ulu önder Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu atıq öz müsəbet nəticələrini verməkdədir. Həm ordumuzun maddi-texniki təminatı yüksək seviyyədədir, həm də şəxsi - həyatda müsəbet əhval-ruhiyyə hökəm sürür. Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerine yetirmek, ölkəni bütün hədalərdən müdafiə etmek qüdrətine malikdir. Heç də təsdiçi deyil ki, beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəylene görə, Azərbaycan Ordusu regionun en hazırlıq və müasir hərbi strukturunu sayılır. Ordumuz dünyaının ən yaxşı təchiz olmuş və döyüş qabiliyyəti 50 ordusu sərasına daxildir. Azərbaycan ordusu peşəkarlıq və döyüş hazırlığı seviyyəsine görə də müsəbet mənada seçilir, çox güclü hərbi texnika, müasir silahlarla təmin olunub. Yeri gəlmışken, iyunun 26-da keçirilən möhtəşəm hərbi paradda bu texnikaların sadəcə bir qismi nümayiş etdirildi. Bu parad Azərbaycanda aparılan ordu quruculuğu siyasetinin nə qədər effektiv və uğurlu nəticələrlə müşayiət olunduğunu təsdiqlədi. Ali Baş Komandan İlham Əliyevin paradda vurğuladığı kimi, bu gün ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünyasının nadir ölkələrindəndir.

- Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı da mühüm mesajlar verdi. Cənab Prezident Ordumuzun qüdrətini, sahib olduğu imkanların yüksək olduğunu əsas gətirərək bildirdi ki, biz elə bir güclü ordu yaratmışq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Hazırda Ali Baş Komandanın paradda bu istiqamətdə bəyan etdiyi məsələlər Ermənistən media-sında və cəmiyyətində də ciddi müzakirə olunur.

- Əvvəla, Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapması üçün tərəflərdən yalnız birinin iradə nümayiş etdirməsi yetərli deyil. Bunu üçün qarşı tərəf və münaqişənin nizamlanmasında müəyyən funksiyaları üzərinə götürən vətəçi tərəflər də səmimiyyət ortaya qoymalıdır, eks təqdirde, problemin ədalətli həlli üçün imkanlar xeyli məhdud olur. Status-kvonu formalasdır səbəblərə nəzər salırdıqda, Ermənistən işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayondan qoşunlarını çıxarmaq istəməsi və hər vəchle danışıqlar prosesini pozmağa çalışması, eyni zamanda, beynəlxalq ictimaiyyətin yetəri qətiyyəti ortaya qoymaması və işğalçı dövlətin özünü cəzasızlıq mühitində hiss etməsi kimi amillər özünü qabarlıq göstə-

rir. Lakin təbiidir ki, status - kvo əbədi ola bilməz və münaqişə mütələq şəkildə ədalətli həllini tapmalıdır. Azərbaycan sülh danışçılarına sadiqliyini nümayiş etdirse də, yekun da bu danışçılar bir nəticədə qorumağa nail olur. Azərbaycanın ardıcılıqla davam etdiridi neft-qaz siyasetində prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevriləməlidir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasetinə sadiqliyini bir daha ortaya qoymayı.

Əlbəttə, iki dost və qardaş ölkə olan Azərbaycanla Türkiyənin qarşılıqlı səyləri və six əməkdaşlıq neticəsində ərsəyə gələn TANAP-in istifadəyə verilmesi tarixi hadisədir. Ümumiyyətə, son illərdə iki qardaş ölkə regional və qlobal əhəmiyyət daşıyan bir sıra enerji, neqliyyat və digər layihələrin əsas teşəbbüskarları və fəal iştirakçıları qismində çıxış ediblər. Azərbaycanın zəngin enerji ehtiyatları mehz qardaş Türkiyədən keçən dəhlizlər, o cümlədən də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xələtlə ilə daşınaraq dünya bazarlarına çıxarılır. Bunlar mükəmməl enerji infrastrukturudur və ötən illərdə hər iki ölkənin iqtisadiyyatına böyük fayda getirib. Heç bir şübhə yoxdur ki, Azərbaycan və Türkiyə hələ uzun illər bundan sonra da bu kəmərlərdən iqtisadi fayda götürəcəklər. İki qardaş ölkənin teşəbbüsleri ilə reallaşdırılan və 2017-ci ilde istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirir.

TANAP-in strateji əhəmiyyətənə gəldikdə isə, əminliklə qeyd etmək olar ki, bu enerji layihəsi nəinki iştirakçı dövlətlərə böyük faydalara verəcək. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı təşkil edir. Cənub Qaz Dəhlizinin istismarı on illiklər ərzində ölkəmizə, xalqımıza böyük fayda getirəcək. Burada həm iqtisadi, həm də siyasi dividendləri qeyd etmək lazımdır.

Azərbaycan Avropaya qaz nəqliyində böyük gəlirlər əldə edəcək və özünün maliyyə imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, istehlakçıları saxələndirilmiş enerji mənbəyi və marşrutu ilə təmin edən Azərbaycanın Avropa ölkələri ilə əlaqələri yeni mərhələyə yüksələcək və respublikamızın siyasi nüfuzu daha da artacaq. Bununla, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinə tamamilə dəyişəcək. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqərinin daha geniş miqyasda inkişaf üçün etibarlı zəmin yaradır.

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib

İyunun 29-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov gündəlik barədə məlumat verib. İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçəsi haqqında" qanun layihəsi müzakirə edilib. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir. Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə artub və bu dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarını yaratmışq. Ölkənin valyuta ehtiyatları ümumi daxili məhsula bərabər səviyyədədir. Ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünləmiş siyasətinin nəticəsidir. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir.

Məhz belə siyasetin neticəsidir ki, 2018-ci ilin arxada qalan ayları böyük iqtisadi fəallıqla müşahidə olunur. Bu yaxınlarda Cənub Qaz Dəhlizi, TANAP kimi irimiqyaslı layihələr istifadəye verilib. Bakı Dəniz Limanının istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi nüfuzunu daha da artıracaq.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, təqdim olunmuş qanun layihəsi ilə dövlət və icmal bütçələrinin bir sıra gəlir və xərc maddələrinin artırılması və azaldılması, həmçinin dövlət bütçəsinin gəlir və xərcərinin tarazlaşdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, ehalinin həssas qruplarının müdafiəsinin artırılması və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq əlavə maliyyə təminatının formalasdırılması zərurəti 2018-ci il dövlət və icmal bütçələrinin gəlirlərinə yenidən baxılmasını şərtləndirib. Belə ki, gömrük inzibatiyinin təkmilləşdirilməsi ilə bağlı qanunverciliyikdə qəbul edilmiş son qərarlar, o cümlədən bir sıra rüsumların artırılması, əsasən də alkоqollu içkilər və tütün məmulatlarına yeni aksiz dərəcələrin tətbiqi Dövlət Gömrük Komitəsinin xətti ilə gömrük rüsumu və əlavə dəyer vergisi üzrə daxilolmaların əlavə 785 milyon manat artırılmasına imkan yaradıb. Xam neftin dünya bazarlarında qiymətinin əhəmiyyətli dərəcədə artması dövlət və icmal bütçələrinin müvafiq gəlir göstəricilərin dəqiqləşdirilməsinə şərait yaradıb. 2018-ci il üzrə təsdiq edilmiş dövlət bütçəsinə görə bütçə gəlirlərinin hesablanmasında bir barrele 45 dollar neft qiymətinin proqnozu istifadə olunub. Həmin proqnozun 10 dollar artırılaraq bir barrel üçün 55 dollara çatdırılması təklif olunur. Bunun nəticəsində neft gəlirlərinin Vergiler Nazirliyi xətti ilə dövlət bütçəsində eks olunan daxilolmaları 500 milyon manat məbləğində artırılacaq. Bu artım əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici neft şirkətlərindən menfət vergisi qismində əlavə gözlənilən daxilolmalar hesabına proqnozlaşdırılır. Bununla yanaşı, Dövlət Neft Fonduñun icmal bütçədə eksini tapan gəlirləri dəqiqləşdirilir və 5,6 milyard manat artırılır. Eyni zamanda, qeyd olunmalıdır ki, Vergiler Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə gəlir proqnozunun təsdiq olunmuş bütçə ilə müqayisədə 1 milyard 27 milyon manat məbləğində azaldılması zərurəti yaranıb. Həmin zəruri dəyişiklik əvvəlki illərdə vergi ödəyicilərindən, əsasən də qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq



subyektlərindən proqnozla nəzərdə tutulduğundan artıq alınmış vergi ödənişlərinin sahibkarlara geri qaytarılması və ya cari bütçə ilində ödəniləcək vergilərlə əvəzləşdirilməsi ilə bağlıdır. Neticədə Vergiler Nazirliyinin xətti ilə 2018-ci il dövlət bütçəsində təmin olunması nəzərdə tutulan məcmu daxilolmaların 527 milyon manat azaldılması dövlət bütçəsində öz əksini tapşırır. Beləliklə, təklif olunan dəqiqləşdirilmələrin aparılması nəticəsində 2018-ci il təsdiq olunmuş dövlət bütçəsinin gəlirləri 14 milyon manat bütçədən kənar daxilolmalar da nəzəre alınmaqla cəmi 272 milyon manat məbləğində artırılacaq.

Hesablaşma Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, müzakirə olunan qanun layihəsi "Bütçə sistemi haqqında" Qanunun 23-cü maddəsinə və sənədle müəyyən edilmiş məlumatlar əlavə olunmaqla təqdim edilib. Diqqətə çatdırılıb ki, dövlətin əsas planına - dövlət bütçəsinə dəyişikliklər bir sıra iqtisadi və qeyri-iqtisadi amillərin təsiri ile formalşır. Neftin qiymətində volatilliliklər bütçə planlaşdırılması və bütçə proqnozunun icra edilmə səviyyəsinə təsir edən mühüm iqtisadi amildir. Bu səbəbdən, istər 1998-ci ildə neftin dünya bazarlarında qiymətinin azalması, istər 2008-2009-cu illərdəki maliyyə və iqtisadi böhran, istərsə de 2014-2016-ci illərdə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin yaratdığı bütçə fəsadları dövləti qeyd edilən sənədə təkrar baxmağa, həmçinin bütçə planlaşdırılması və icrası mərhələlərində ehtiyatlı davranışına sövg edib. Eyni zamanda,

cari ilin ötən dövründə həm dünyada, həm də respublikamızda iqtisadi sahədə bir sıra müsbət meyillər müşahidə edilib ki, məhz bu amillər də əsas makrogöstəricilərin dinamikasına təsir göstərib.

Qeyd edilib ki, 2018-ci ilin ilk 5 ayında neftin orta qiyməti dövlət bütçəsində ilkən nəzərdə tutulmuş göstəricidən 71 faiz, yəniden baxılan dövlət bütçəsində nəzərdə tutulmuş göstəricidən isə 40,0 faiz çoxdur. Neftin qiyməti ilə son aylarda müşahidə edilən meyillər, həmçinin geosiyasi proseslər yenidən dövlət bütçəsində neftin qiymətinin 55 dollar səviyyəsində proqnozlaşdırılmasını obyektiv zərurətdən irəli gələn və ölkənin valyuta ehtiyatlarının qorunmasına xidmət edən ehtiyatlı yanaşma olduğunu vurgulamaq imkanı verir. Neftin dünya bazarlarında qiymətinin kəskin şəkildə dəyişməsi, həmçinin dövlət maliyyəsi sahəsində aparılan islahatların hədəfləri ilə üst-üstə düşməsi baxımından ölkədə makrofiskal bazanın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, 2018-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilib, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyer əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artıb, neft sektorunda isə sabit qalıb. Nominal ifadədə neft sektorunda 28,1 faiz, qeyri-neft sektorunda isə 5,7 faiz artım müşahidə edilib. Mərkəzi Bankın verdiyi məlumatlara görə ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2018-ci ilin

ötən dövründə strateji valyuta ehtiyatları artaraq xarici dövlət borcunu dəfələrlə üstələyib.

Hesablaşma Palatasının sədri qeyd edib ki, təklif olunan dəyişikliklər dövlət bütçəsinin gelirlərinin 22,1 milyard manat məbləğindən artırması nəzərdə tutulub ki, bu da gəlirlərin ÜDM-ə nisbetinə təsdiq edilmiş göstəricilərle müqayisədə 0,6 faiz bəndi çox olmaqla 29,6 faizə çatmasına şərait yaradacaq.

Dövlət bütçəsi gəlirlərinin tərkibində əlavə dəyer vergisinin malların idxlə əməliyyatları üzrə artması, ölkə ərazisində malların (işlərin, xidmətlərin) təqdim edilməsi əməliyyatları üzrə isə azalması meylinin cari ilin icrasına da təsirleri müşahidə olunur ki, bu da vergi orqanları üzrə təsdiq olunmuş müvafiq proqnozların icra olunmaması risklərini artırır. Ümumiyyətə, ölkə üzrə istehlakın davamlı artımı şəraitində 2016-ci ildən etibarən dövlət bütçəsinə təmin olunan əlavə dəyer vergisinin gömrük orqanları üzrə artması, vergi orqanları üzrə isə azalması dinamikası əlavə dəyer vergisi üzrə vahid inzibatiçiliq modelinin tətbiqini zəruri edir. "2018-ci il dövlət bütçəsi haqqında" qanun layihəsinə dair Hesablaşma Palatasının reyində vergi orqanları tərəfindən dövlət bütçəsinə təmin olunan gəlirlər üzrə qeyri-neft sektorundan daxilolmaların tərkibində rezident müəssisələrin əlavə dəyer vergisi və mənfət vergisi üzrə proqnozlarının tam şəkildə əsaslandırılmaması barədə qeyd olunanlar qeyri-neft sektor üzrə gəlirlərin azaldılmasını nəzərdə tutan hazırlı dürüstləşdirilmə təklifi ilə bir daha öz təsdiqini tapır.

Eyni zamanda, cari dövrə gəlirlərin icra vəziyyəti malların ixracından gömrük rüsumları, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) topdansatış qiyməti arasındaki fərqdən yiğimlər və Dövlət Zəmanəti ilə Alınan Borcların Təminat Fonduna daxilolmalar üzrə potensialın mövcudluğunu deməyə əsas verir.

Dövlət bütçəsinin xərcləri 23,1 milyard manat məbləğində nəzərdə tutulub ki, bu da ilkən proqnoza nisbətən 2,0 milyard manat və ya 9,6 faiz çoxdur. Dövlət bütçəsinin xərclərində funksional təsnifat üzrə 10 bölmə üzrə artım nəzərdə tutulub, 4 bölmə üzrə dəyişiklik aparılmayıb, ən çox artım isə 1,1 milyard manat və ya 5,7 dəfə olmaqla "İqtisadi fəaliyyət" bölməsi üzrə təklif edilib. Proqnozlaşdırılmış artım ilkən təsdiq edilmiş bütçə layihəsində nəzərə alınmayan xərclərin yenidən baxılan bütçəyə daxil edilməsi ilə bağlıdır. Təklif olunan artım funksional təsnifatın xarakterinə uyğundur.

Sonra Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub. Nəzərdə tutulan dəyişikliklərə əsasən 188.1.1-ci maddədə "üç" sözü "1,5" rəqəmi ilə və "600" rəqəmi "200" rəqəmi ilə əvəz edilir. Həmçinin sənədə "Aksiz markasının verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur" məzmunlu 194.1-2-ci maddə əlavə olunur.

"Dövlət rüsumu haqqında" Qanuna edilən dəyişikliyə görə, sənədə "aksiz markasının verilməsi" adlı 2.0.8-2-ci mad-

de əlavə ediləcək. Bundan başqa, qanuna əlavə olunan 20-3-cü maddəyə əsasən alkoqollu içkilərə görə aksiz markasının verilməsi üçün 0,06 manat, tütün məmulatlarına görə aksiz markasının verilməsi üçün 0,05 manat məbləğində dövlət rüsumu müəyyən edilib.

İclasda "Məşgulluq haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim edilib. Bildirilib ki, qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq məşgulluğa kömək sahəsində dövlət siyasetinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtarın və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edəcək. Qanun Azərbaycan vətəndaşlarına, ölkədə yaşayış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Məşgül şəxslərə muzdla işləyənlər, mülki-hüquqi xarakterli mütəxəssislərlə işləyənlər, əyani təhsil alanlar, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və sair aiddir.

Sonra "Hesablama Palatası haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Ziyad Səmədzadə bildirib ki, 6 fəsil, 41 maddədən ibarət qanun layihəsi Hesablama Palatasının statusunu, fealiyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanuna uyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir.

İclasda "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Qeyd edilib ki, 4 fəsil, 21 maddədən ibarət qanun layihəsi ölkəmizdə dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yara-

nan ictimai münasibətləri tənzimləyir. Layihədə dövlət daktiloskopik qeydiyyatı, daktiloskopik məlumat bankı, dövlət genom qeydiyyatı, DNT profili və digər anlaysıların izahı verilir. Qeyd edilir ki, ölkədə dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədile aparılır. Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiya təsdiq olunub, "Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi - Dan Ulduzu - Aypara sahəsinin keşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və SOCAR-in Ortaq neft şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə", "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihələri qəbul edilib.

"İnformasiya əldə etmək haqqında" qanun layihəsinə görə, sənədin 30.1-ci maddəsinə "Büdcə teşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədən kənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fealiyyət məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti or-

nının müəyyən etdiyi orqan (qurum) təsdiq edir" məzmunlu ikinci hissə əlavə olunur.

Deputatlar, həmçinin Vergi Məcəlləsində, "İcara haqqında", "Dövlət qulluğu haqqında", "Siyasi partiyalar haqqında", "Feldyeger rabitəsi haqqında", "Yol hərəkəti haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında ve "Feldyeger rabitəsi organında xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun leğv edilmesi haqqında" qanun layihələrinə də baxıblar.

İclasda "Büdcə sistemi haqqında" Qanuna təklif olunan dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, bu dəyişikliklər 2019-cu büdcə ilində başlayaraq dövlət və icmal büdcələrinin tərtib olunmasını təkmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklər fiskal dəyişikliyin gücləndirilməsi məqsədile neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makro-iqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır. Qeyd olunub ki, bu dəyişikliklərin tətbiqi dövlət büdcəsinin neft gelirlərində asılılığını azaldacaq.

Cinayət Prosesual Məcəlləsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin müvafiq maddələrinin təkmilləşdirilməsi və 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğunlaşdırma məqsədi daşıyır. Eyni zamanda, layihədə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayətine və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması zamanı kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyriyə yekun qərar qəbul etmək səlahiyyətinin verilməsi təklif edilir. Həmçinin dəyişikliklə-

rə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxarkən hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını leğv edə bilər və birinci və ya apəlyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin) qəbul edə bilər.

İclasda Cəzaların İcrası Məcəlləsində, "İcra məmurları haqqında", "Polis haqqında", "İcra haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda nəzərdə tutulan dəyişikliklər müzakirə olunub. Bildirilib ki, bu dəyişikliklər "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tedbirlerinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının, "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunun icrası ilə əlaqədar və mövcud qanunların təkmilləşdirilməsi məqsədi daşıyır.

Deputatlar, həmçinin Cinayət, İnzibati Xətalar, İnzibati Prosesual, Mülki, Migrasiya məcəllələrinə edilən dəyişiklikləri də nəzərdən keçiriblər.

"Dövlət rüsumu haqqında" Qanunda edilən dəyişikliyə görə, sənədin 10.9-cu maddəsində "10 manat" sözü "20 manat" sözü ilə əvəz edilir.

İclasda "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Notariat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə və "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında" qanun layihələrinə də baxılıb. Müzakirə olunan bütün qanun layihələri səsə qoyularaq qəbul edilib. Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

KİVDF 33 qəzetə maliyyə yardımının ayrılmaması barədə qərar qəbul edib

Iyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütüivi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondan AZERTAC-a bildiriliblər ki, Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəliyi Fondu 2018-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə sənədlərinin müzakirəsi və təsdiqi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olmuş Azərbaycan Mətbuat Şurasının "Ahil jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün tacrübə qaynağıımızdır" mövzusunda layihəsinin müzakirəsi və təsdiqi, habelə cari məsələlər daxil idi.

Müzakirəyə çıxarılan birinci məsələ barədə etrafı məlumat verən Azərbaycan Respublikasının Prezidenti yanında Kütüivi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun icraçı direktoru Vüqar Səfərli "Azərbaycan Respublikasında kütüvi informasiya vasitələrinin inkışafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiyini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin I yarısın-



da da Fondu tərəfindən maliyyələşdirildiyini xatırladan icraçı direktor müsabiqədə yeni iştirak edən qəzetlərin olmadığını deyib. Müvafiq araşdırılmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müyyənləşdirilib.

Sonra qəzetlərdən daxil olmuş sənəd-

lər etrafında müzakirələr başlayıb. Fondu Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaleddin Quliyev, Bəhrəz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondu maliyyə yardımının qəzetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımın-

da qəzetlərin başlayıb.

Fondu Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaleddin Quliyev, Bəhrəz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondu maliyyə yardımının qəzetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımın-

dan əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 33 qəzetin sənədlerinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılmaması barədə qərar qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Azərbaycan Mətbuat Şurasının "Ahil jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" mövzusunda layihəsinin məqsədi mediamızın İnkışafında xidmətləri olmuş veteran jurnalistlərin hərtərəfi dövlət qayğısı ilə ehətə edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsidir. İcraçı direktor qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 12 min manat vəsaitin ayrılması təklif olunur.

Müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaleddin Quliyev, İntiqam Hümbətov, Bəhrəz Quliyev, Rasim Həsənov və Ayaz Mirzəyev layihənin veteran jurnalistlərin sosial qayğılarının həlli baxımından əhəmiyyətli olduğunu vurgulayıblar. Şura üzvləri layihənin maliyyələşdirilməsi üçün 12 min manat məbləğində vəsaitin ayrılması təklifini yekdilliklə qəbul ediblər. Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondu yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

30 iyun 2018-ci il

DÖVLƏT MÜLKİYYƏTİNİN İDARƏ EDİLMƏSİNİN ÖLKƏNİN DAVAMLI İNKİŞAFINDA ROLU

Ötən əsrin 90-ci illərinin əvvəllərində Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdi dən sonra çətin iqtisadi və siyasi vəziyyətlə üzləşmişdir. Həmin dövrdə müstəqilliyin qorunub-saxlanılması ölkə qarşısında duran ən vacib məsələ idi. Dövlətçiliyimizin möhkəmləndirilməsində ölkənin iqtisadi potensialının gücləndirilməsi və iqtisadi müstəqilliyin təmin olunması mühüm əhəmiyyət kəsb edirdi.

Belə bir ağır şəraitdə - 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin siyasi və iqtisadi inkişafında dönüş nöqtəsi oldu. Ölkədə siyasi və makroiqtisadi sabitlik bərqrər olud, qısa bir zamanda siyasi və iqtisadi islahat programları hazırlanaq həyata keçirilməye başlandı. Qeyd olunan problemlərin həllində Ümummilli Lider Heydər Əliyevin qətiyyətli addım atması ve 70 ildən çox bir dövrde formalaslaşmış dövlət emlakının liberallaşdırılması barədə qərarın verilməsi ölkədə dövlət mülkiyyətinin səmərəli şəkildə idarə edilməsinin əsasını qoydu. Iqtisadi model olaraq bazar iqtisadiyyatına keçid müəyyən olundu, ölkədə özəl sektorun, sahibkarlığın inkişaf etdirilməsi məsələlərinin həlli istiqamətində tədbirlərə başlanıldı. Nəhayət, 1995-ci ildə Özələşdirmənin I Dövlət Programı (1995-1998-ci illər üzrə) qəbul edildi, ticaret, xidmət və ictimai iaşə müəssisələri tam olaraq özələşməyə açıldı, bir sözə, özələşdirməyə start verildi.

Ötən dövr ərzində özələşdirmə sahəsində digər ölkələrin təcrübəsi öyrənilməklə iki Dövlət Programı, Özələşdirmə ilə bağlı Qanun və 50-dən çox normativ-hüquqi sənəd hazırlanaraq qəbul edilmişdir.

İlkin mərhələdə ticaret və xidmət obyektlərinin özələşdirməsi ilə başlanan dövlətsizləşdirmə prosesi getdikcə iqtisadiyyatın daha geniş və aparıcı sahələrini, neqliyyat və rabitə, tikinti, kimya və ağır maşınçayırma, metallurgiya və digər bu kimi mühüm sahələri əhatə etdi.

2000-ci ilin avqust ayında özələşdirmənin II Dövlət Programının qəbul edilməsi ilə özələşdirmə prosesinin ikinci mərhələsinə start verilmişdir. Birinci Programdan fərqli olaraq, bir sıra yeni üsul, mexanizm və aletlər II Programda daxil edilmiş, bəzi aspektlər təkmilləşdirilmişdir. Yenə də, şəxslən Ümummilli Lider Heydər Əliyevin təkidi ilə investorlara özələşdirmədə iştirak üçün ən əlverişli mühitin yaradılması məqsədi ilə dövlət müəssisələrinin keçmiş illərdə yığılıb qalmış borclarının bir qismi silinmiş və xarici investitorlar üçün "açıq qapı" siyaseti yürüdürülmüşdür.

İkinci Programa dövlət emlakının fərdi layihələr üzrə özələşdirilməsi, habelə müflis elan olunmaqla satış üsulları daxil edilmiş, əmək kollektivi üzvlərinə verilən güzəştərlər optimallaşdırılmış, dövlət müəssisələrinin özələşdirmə-

qabağı sağlamlaşdırılması, restukturizasiyası, habelə, özələşdirilmiş müəssisələrin dövlət tərəfindən dəsteklənməsi kimi əhəmiyyətli mexanizmlər daxil edilmiş, infrastruktur sahələrin idarəetməyə verilməsi vasitesi ilə Dövlət - Özel Tərəfdəşlığı principinin tətbiqine geniş yer ayrılmışdır.

Ümumilikdə, hər iki Dövlət Programında xalqın sosial rifahı üstün tutulmuş və dövlət müəssisələrində işləyən və uzun müddət işləmiş emək kollektivi üzvlərinin, bütövlükde, ölkə vətəndaşlarının dövlət emlakının özələşdirilməsi prosesindən kənarda qalmaması, onların bu prosesə fəal cəlb edilməsi ön plana çıkmışdır.

Mülkiyyət münasibətlərinin daha da təkmilləşdirilməsi və özəl sektorun davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin prezident kimi fealiyyəti dövründə daha geniş vüsət almış, prosesin sürətlənməsi və dərinleşməsi istiqamətində bir çox qərarlar qəbul edilmişdir. 2016-ci ilin 19 iyul tarixinde Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış "Dövlət emlakının özələşdirilməsinin sürtənləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı özələşdirmənin yeni mərhələsinin başlangıcı oldu. Belə ki, həmin Fərmanda özələşdirmə prosesinin sürətləndirilməsi, yeni sahələrin özələşdirməyə açılması, dövlət emlakının dünyada mövcud olan ən mütərəqqi üsullarla və nüfuzlu məsləhətçi şirkətlərinin imkanlarından istifadə etməklə həyata keçirilməsi, müasir dövrün tələblərinə uyğun olaraq əmlak idarəciliyinin təkmilləşdirilməsi, dövlət emlakından səmərəli istifadə edilməsi, özələşdirmə zamanı şəffaflığın təmin edilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi əsas vəzifə kimi qarşıya qoymuşdur.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təsdiqindən ortamüddəti dövrde dövlətde saxlanılacaq müəssisələrin siyahısı təsdiqlənmiş, eləcə də, həmin dövlət şirkətlərinin, mərkəzi və yerli icra orqanlarının tərkibindəki qeyri-profil müəssisələri özələşdirilməyə açılmışdır. Dövlətde saxlanılacaq ortamüddəti müəssisələrden kənarda qalan bütün müəssisə və obyektlər özələşməyə açıq elan edilmişdir.

Özələşdirməyə açıq elan edilən müəssisə və obyektlər barədə



NURLAN ŞAKİR OĞLU VERDİYEV
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət idarəcilik Akademiyasının I kurs magistrantı

məlumatların ictimaiyyətə daha operativ, açıq və şəffaf yolla çatdırılması üçün, həmcinin investorların bu sahədə məlumatlığını artırılması məqsədi ilə "Özələşdirme Portalı" (www.privatization.az) yaradılmışdır. Portalda Azərbaycanın dünya və regional iqtisadiyyatda oynadığı rol, özələşmə sahəsində tətbiq edilən yeniliklər, özələşdirmə və idarəetmə sahəsində mövcud qanunvericilik bazası, müvafiq statistik göstəricilər təqdim edilir, habelə investorları maraqlandıran sualların onlayn şəklinde operativ cavablandırılması üçün "onlayn əlaqə" xidməti de fəaliyyət göstərir.

Prioritet sektorlər daxil olmaqla, dövlət emlakının idarə olunmasının səmərəliliyinin artırılması, özələşdirilməsi və idarəetmə verilməsi sahələrində yeni yanaşmaların tətbiqine başlanılmış, özələşdirilen dövlət emlaklarının müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilməsi və açıq, o cümlədən, elektron hərracalar və investisiya müsabiqələri vasitəsi ilə satışı çıxarılması təmin edilir.

Özələşdirmə prosesində inkişaf etmiş xarici dövlətlərin təcrübəsindən faydalanan, habelə, xarici investorların özələşdirmə prosesinə daha fəal cəlb edilməsi məqsədi ilə qabaqcıl dünya ölkələri, onların analoji dövlət və özəl qurumları, beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Beləliklə, Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi isləhatlar tərəfindən dövlət emlakının özələşdirilməsi prosesi də ölkənin davamlı inkişafında mühüm rol oynamışdır. Belə ki, Azərbaycan Respublikasında dövlət emlakının özələşdirilməsinin Dövlət Programları tərəfindən 2018-ci ilədək həyata keçirilən dövlət emlakının özələşdirilməsi neticəsində kiçik dövlət müəssisə və obyektlərinin özələşdiriləsi həyata keçirilmiş, orta və iri dövlət müəssisələrinin bazasında açıq səhmdar cəmiyyətləri təsis edilərək, səhmlərinin tam və ya böyük hissəsi satılmışdır.

Özələşdirilme prosesində 250

mindən çox adam səhm sahibi olmuş, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaslaşmışdır. Ümumilikdə, 1,2 milyondan artıq vətəndaş özələşdirmədən bu və ya digər formada faydalananmışdır. Yerli investorlara yanaşı, xarici investorların da iştirak etdiyi təkəcə investisiya müsabiqələri vasitəsilə özələşdirmə neticəsində ölkə iqtisadiyyatına təxminən 1,1 milyard ABŞ dolları mebleğində investisiyalar artırılmış, istehsalın həcmi 1,5 milyard manat artmışdır.

"Servis" (Cümeyrah Bilgəh) hoteli və digər yüzlərlə belə müəssisələrin adını çəkmək olar.

Memarlıq baxımından bir çox zövq oxşayan tikililər də ya özələşdirilmiş müəssisələrin ərazilərində tikilmiş, ya da müvafiq dövlət torpaq sahələrinin özələşdirilmə zamanı razılışdırılmış layihələr nəticəsində inşa olunmuşdur. Nəticədə, ölkənin ÜDM-ində özəl sektorun payı 85 faizə çatmışdır.

Özələşmə, eyni zamanda, yerli istehsalın genişlənməsinə, rəqabət qabiliyyətli məhsul istehsalı və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına da öz təsirini göstərmişdir.

Dövlət mülkiyyətinin idarə edilməsi sahəsində həyata keçirilən digər tədbirlər çərçivəsində daşınmaz əmlakın qeydiyyatı, torpaqların elektron kadastr uçotunun aparılması, habelə, torpaqlardan səmərəli istifadə olunması və mühafizəsi sahəsində də son dövrələr mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, qeydiyyat prosesi sadələşdirilmiş, bu istiqamətə elektron xidmətlərin sayı çoxalılaşmış, "Kütəvi çıxarış" kampaniyaları, "Mobil ofislər" fealiyyətə başlamış, vətəndaşın istəyindən asılı olaraq daşınmaz əmlaka dair çıxarışların elektron şəkildə verilməsi təmin edilmiş, daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət rüsumu və xidmət haqqlarını hesablaşmağa imkan verən Əmlakin Qeydiyyatı Kalkulyatoru istifadəyə verilmişdir.

Torpaqların elektron kadastr uçotunun aparılması isə ölkədə torpaq idarəciliyinin səmərəliyinin təmin edilməsi, torpaq bazarının tənzimlənməsi, modernləşdirmə, optimallaşdırma, mövcud vəziyyətin effektivliyinin artırılmasına gətirib çıxaracaqdır.

Qeyd olunanlarla yanaşı, vurğulanmaq istədim ki, Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli müvafiq Fərmanı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" təsdiq edilmişdir. Strateji yol xəritələrinin icrasında başlıca məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın artırılmasının təmin edilməsindən ibarətdir. Söyügedən sənədlərdə davamlı iqtisadi inkişaf nail olunması üçün 4 əsas strateji hədəf mühəyyən edilmişdir ki, bunlardan biri də "Özələşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı isləhatların həyata keçirilməsi"dir.

Sonda bir daha bildirmək istədim ki, dövlət mülkiyyətinin idarə edilməsi sahəsində görülmüş İslərlərin neticəsi, habelə, tətbiq olunacaq yeniliklər və innovasiyalar Azərbaycan iqtisadiyyatının gələcəkdə də çoxşaxeli və davamlı inkişafında, eləcə də, ölkə əhalisinin sosial rifah halının daha da yüksəlməsində mühüm rol oynayaqdır.

Türk xalqı növbəti tarix yazdı

“Türkiyə liderini seçkilərdəki qələbə münasibətilə ilk təbrik edən də, məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu”

Dost-qardaş, iki dövlət - bir milət olan Türkiyədə parlament və prezident seçkiləri keçirildi. Bu seçkilər azad və demokratik keçirilməsi baxımından əksər ölkələrə nümunə oldu. Söhbət etdiyimiz müsahiblərimiz seçkilərin əhəmiyyətini yüksək qiymətləndirdilər və bu seçkilərdən sonra Türkiyə ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiriləcəyini bildirdilər.

Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdürü, millət vəkili Aydin Mirzəzadə: “Türkiyədə qazanılan qələbə ümumi Türk dünyasının qələbəsidir”

- Türkiyədə gərgin keçən siyasi mübarizə yəxşəməyaraq, qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi Ədalət və İnkışaf Partiyasının qalib gələcəyi şəksiz idi. Mətbuatda verilən proqnozlarda Yeni Azərbaycan Partiyasının nümayəndələri, bir qayda olaraq, Türkiyədə, məhz indiki dövlət başçısının və onun siyasi



si partiyasının qalib gələcəyini inamlı bildirdilər. Türkiyədə qazanılan qələbə Ədalət və İnkışaf Partiyasının apardığı siyaset nəticəsində əldə olunub. Türkiyədə qazanılan qələbə ümumi Türk dünyasının qələbəsidir. Rəcəb Tayyib Ərdoğanın apardığı siyaset bu gün ümumi maraqlara cavab vermekle yanaşı, regionda stabilliyin yaranmasına, inkişafın təmin olunmasına böyük zəmin yaradır. Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edərək, yüksək səviyyəyə qalxdı. Azərbaycan və Türkiyənin dövlət

başçıları arasında dövlətlərarası münasibətlər yanaşı, şəxsi dostluq nümunələri de var. Qardaş ölkənin rəhbərinin yenidən prezident seçilməsi, iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə və yeni konturlar əldə edəcəyinə işarədir. Hər iki ölkə beynəlxalq aləmdə birgə mövqedən çıxış edir və birgə milli maraqları var. İki ölkənin birgə həyata keçirdiyi iqtisadi layihələr bugün regionun əsas iqtisadi xarakteristikasını hesab edilə bilər. Ümumən götürdükde isə, qardaş ölkə seçicisinin, eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin qorunub saxlanması, onun inkişaf etdirilməsinə səs verdiyini qətiyyətlə demək olar.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: “Seçim növbəti illər üçün Türkiyədə sabitliyin və perspektivin qarantı olacaq”

- İyunun 24-də Türkiyə öz tarixinin ən



kritik seçkilərindən birini keçirdi. Konstitusiya dəyişikliyindən sonra keçirilən ilk seçkide həm ilk dəfə olaraq, prezident seçildi, həm də parlament formalasdırıldı. Seçkidən qabaq onun nəticələri ilə bağlı müxtəlif proqnozlar verilsə də, türk xalqı ən doğru olunu etdi. İndiki prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 53 faizinin səsini qazanaraq, elə birinci turdaca qalibiyətini elan etdi. Onun rəhbərlik etdiyi AKP-nin MHP ilə birgə yaratdığı Cumhur İttifaqı da parlamentdə səslərin yaridan çoxunu qazandı. Beləliklə, çoxlarının arzularının əksinə olaraq, türk xalqı növbəti demokratiya imtahanından üzüag çıxdı. Seçkiyə qatılan tərəflərin hər biri nəticələri qəbul etdi. Ərdoğanın əsas rəqibi olan CHP-nin namizədi Mührərəm İnce də mətbuat konfransı keçirib, nəticələrə razılaşdığını, seçkileri ududzduğunu etiraf etdi. Türkiyəni qarşıdırmaq, xaosa sürükləmek istəyənlərin arzuları növbəti dəfə ürəklərində qaldı. İkincisi, Türkiye regionda və dünyada kifayət qədər mürekkeb şəraitdə ən doğru olan seçimi etdi. Bu seçim növbəti illər üçün Türkiyədə sabitliyin və pers-

pektivin qaranti olacaq. Türk seçicisi həm də Ərdoğan hakimiyyətinin son vaxtlar terrora qarşı apardığı mübarizəyə dəstək nümayiş etdi. Hökumətin addımlarından razılığını ifade etdi. Ərdoğanın və partiyasının zəfəri Azərbaycan üçün de ən sərfəli seçim idi. Çünkü bu komandanın Azərbaycanla siyasi və iqtisadi sferada əməkdaşlığı verdiyi dəstək göz önündədir. Ərdoğan hakimiyyəti dövründə Azərbaycan və Türkiyə, sözün əsl mənasında, “bir millət-iki dövlət” prinsipi əsasında əməkdaşlıq edib. Böyük regional layihələr razılışdırılıb, icra edilib və edilməkdədir. Azərbaycan Türkiyənin ən böyük xarici sərmayədarına çevrilib. AKP hökumətlərinin, prezident Ərdoğanın Dağılıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqə də hamimizə məlumdur. Amma təəssüf ki, müxalifətin namizədi olan M.İnce seçki kampaniyası boyu bir dəfə də Dağılıq Qarabağ münaqişəsindən söz açmadı. Bütün bunları ümumiləşdirəndə, Azərbaycan üçün də Ərdoğanın və partiyasının zəfəri sevindirici oldu. Təsadüfi deyil ki, Türkiye liderini seçkilərdə qələbə münasibətə ilk təbrik edən də, məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu.

Siyasi şərhçi Arzu Nağıyev: “Rəcəb Tayyib Ərdoğanın Türkiyədə keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanması gözlənilən idir”



- Ümumiyyətlə, Rəcəb Tayyib Ərdoğanın Türkiyədə keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanması gözlənilən idir. 52 faiz səsle R.T. Ərdoğanın seçkilərdə qələbə qazanması ilə aparılan reformalar, yeni parlamentin yaradılması, yeni parlamentdə onun fraksiyasının çoxsaylı yer götürməsi mühüm bir hadisə idi. Məlum məsələdir ki, Ərdoğanın Türkiyədə hər hansı bir qəlebəsi, eyni zamanda, apardığı reformalarla bağlı əldə etdiyi nüfuzlu Azərbaycana da müsbət təsir göstərən amillərən biridir. Biz həm siyasi, iqtisadi, həm də hərbi cəhətdən Türkiyə ilə tərəfdəş və müttəfiqik. Bu gün cənab Ərdoğanın apardığı siyasetlə bağlı Azərbaycanda, birmənali şəkildə, müsbət fikirlər formalaşıb. Azərbaycan və Türkiye rəhbərliyi arasında dostluq əlaqələrinin olması çox mühüm amildir. Eyni zamanda, bu, göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edən ilk dövlət başçılarından biri oldu. Düşünürəm ki, gələcəkdə də böyük meqa layihələrdə Türkiye və Azərbaycan bir yerə olacaq. İki ölkə həm iqtisadi cəhətdən, həm karbohidratların Avropana daşınmasında, həm də digər mühüm əhəmiyyət kəsb edən məsələlərdə siyasi, iqtisadi, hərbi baxımından bir yerde olacaqlar. Hesab edirəm ki, gələcəkdə də bizim partnyorluğumuz, tərəfdəşligimiz davam edəcəkdir”.



Azərbaycan Gənc Alim, Aspirant və Magistrler Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:


- Azərbaycan və Türkiyə iki qonşu və strateji baxımdan partnyor dövlətlərdir. Eyni zamanda, ortaq dəyərlərə və milli köklərə bağlı qardaş ölkələrdir. Bu baxımdan, əlbətə ki, qonşu və qardaş ölkədə baş verən hadisələr, siyasi proseslər ölkəmiz üçün də maraqlı və həm də, əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyəni ortaqlıq geopolitik maraqlar, iqtisadi layihələr birləşdirir və ona görə də bu ölkədə baş verən siyasi proseslər bizim üçün də xeyli maraqlıdır. Qardaş Türkiye dövləti son illərdə dünyada gedən qlobal siyasi proseslərə çıxış əldə etməyə çalışır, iqtisadi və siyasi maraqlarını keşkin şəkildə və qətiyyətlə ortaya qoymaq iddiasında olan siyasi xətt yeridir və əslində, bu, həm də böyük bir islam coğrafiyası üçün də əhəmiyyət kəsb edir. Türkəlli dövlətlərin də maraqları bu prosesdə qabardılır. Türkəyən yürüdüyü siyasi xəttin mərkəzində, təbii ki, ilk növbədə, bu dövlətin maraqları dayanır, amma məsələ ondadır ki, bu maraqlar qardaş və dost dövlətlərin də maraqları ilə üst-üstə düşür. Ona görə də, Türkiyənin siyasi manevr imkanlarının genişlənməsi, iqtisadi qüdrətinin yüksəlməsi bizim dövlətimiz üçün də müsbət təsirlərini göstərməkdədir.

Türkiyə xalqı növbəti dəfə dünyaya öz demokratiya əzmini nümayiş etdi. Bütün beynəlxalq müşahidələr, seçkiləri izleyən xarici nümayəndələr, beynəlxalq təşkilatların rəyi xalqın azad və demokratik seçimdə sərbəst olduğunu təsdiqlədi. Ölkənin bir nömrəli siyasi prosesinə qatılmış müxtəlif siyasi qütbüllü namizədlər arasında davam edən gərgin mübarizədə AKP-nin vahid Lideri Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağına proqnozlaşdırılaq əvvəlcədən də mümkün idi. Çünkü Türkiyə xalqı uzad keçmiş olmayı 2016-ci ilin 15 iyul hadisələrində dövlətçiliyə münasibətini ortaya qoymaqla, həm də birbaşa Ərdoğana olan münasibətini də ifadə etmişdi. O zamandan sonra Ərdoğanın siyasi nüfuzunun keşkin dəyişməsi isə müşahidə olunmamışdı.

Hesab edirəm Azərbaycanla Türkiyənin münasibətləri növbəti illərə də uğurla davam etdiriləcək. Hər iki dövlətin başçıları yəni seçilərlər və əvvəlki dost münasibəti davam etdirmək üçün xeyli zaman əldə ediblər, bundan da istifadə edəcəklər və beləliklə, iki dövlətin münasibətləri yeni mərhələyə qədəm qoymaqdır. Neticədə, iki müttəfiq, dost, qardaş dövlət və xalq bu münasibətlərin inkişafından qazanacaqdır. Həm Azərbaycan xalqının Lideri İlham Əliyev, həm Türkiyə xalqının Lideri Ərdoğan dövlətlərin, xalqların maraqlarına cavab verən münasibətlərin inkişafında olduqca maraqlıdlılar və bunu dəfələrlə bəyan ediblər.

GÜLYANƏ

“Gazprom” bu il Avropaya rekord həcmə təbii qaz göndərmək niyyətindədir



Rusianın enerji nəhəngi “Gazprom” şirkəti cari ilde Avropaya rekord həcmə təbii qaz ixrac etməyi hədəfləyir. AZORTAC xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Aleksey Miller Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 2018-ci ilin sonuna qədər Avropaya rekord həcmə - 200 milyard kubmetr təbii qaz göndərməyi planlaşdırır. “Gazprom” Avropanı təbii qaz tələbatının texminən 30 faizini ödəyir. “Gazprom” keçən il Avropaya 194,4 milyard kubmetr qaz göndərib.

30 iyun 2018-ci il

Ermənistan Azərbaycanın müharibə anonsundan necə qorxur?

Aykazn Qaqriyan: "Azərbaycanın müdafiə naziri bəyan edib ki, ordu hərbi əməliyyatlara hazırlıdır və Ali Baş Komandanın əmrini gözləyir"

Azərbaycan Ordusunun qalibiyyət addımları Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Bu dəfə "Iragir.am" saytının baş redaktoru Aykazn Qaqriyan "Azərbaycan Ordusu əmr gözləyir: kim zamanat verə bilər?.." adlı məqalə ilə çıxış edib və Silahlı Qüvvələrimizin son vaxtlar cəbhədə əldə etdiyi nəqliyyatlırlardan və eləcə də, növbəti hərbi əməliyyatların başlaması ehtimalından yazıb. Erməni müəllif qeyd edir ki, iyunun 26-da keçirilmiş hərbi paradın səhəri günü Prezident İlham Əliyev hərbi vəziyyətlə bağlı direktivlər imzalayıb. "Bu, KİV-lərdə hərbi vəziyyətlə bağlı senzuralar və hərbi əməliyyatlar ərazisindən tarixi-mədəni abidələrin təxliyyəsi ilə bağlıdır"- deyə A. Qaqriyan yazıb.

Erməni baş redaktor Azərbaycan Ordusunun təmas xətti yaxınlığında hərbi gücünü artırlığını qeyd edir və hərbi ekspertlərin də fikirlərinə toxunaraq, yazar ki, Silahlı Qüvvələr müdafiədən hücumu keçməyə hazırlaşır. "İyulda böyük hərbi telimlər keçiriləcək"-deyə Qaqriyan bildirib. Söz yox ki, bütün bunlar, ilk növbədə, Ermənistanda mövcud olan gərgin vəziyyətin, siyasi böhranın nəticələridir ki, erməni ictimaiyyəti belə bir halda, yeni müharibənin başlayacağı təqdirdə, nəticələrin onların xeyrinə olmayağını dərk edir. Bu baxımdan, demək olar ki, hər gün erməni KİV-lərində bu mövzu ətrafında rəylər, açıqlamalar, siyasi-analitik yازılara daha çox yer ayrılır. Misal üçün, adıçəkilən saytin baş redaktoru həmin meqalesində onu da yazıb ki, Azərbaycan silahlanmaqdə davam edir və məlumatlara görə, tezliklə silah təchizatçıları sırasında ABŞ və Almaniya da yer ala biləcək. SITAT: "Azərbaycanın müdafiə naziri bəyan edib ki, ordu hərbi əməliyyatlara hazırlıdır və Ali Baş Komandanın əmrini gözləyir. İlham Əliyev öz mövqeyini dəha da sərtləşdirib və demek olar ki, danişqınlardan fikir bildirmir".

Məhz buradan da bəlli olur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dağ-

lıq Qarabağla bağlı qətiyyətli mövqeyi, xüsusilə, Azərbaycanın işgal faktı ilə heç vaxt barışmayacağı ətrafında səsləndirdiyi bəyanatları Ermənistana tərəfini qorxudur.

"Azərbaycan geri çəkilməyi rədd edir, xüsusilə, Qarabağ məsələsində bu mövqeye sahibdir"-deyə erməni müəllif yazıb.

A.Qaqriyan Ermənistana köhnə rəhbərliyindən fərqli olaraq, yeni hakimiyyətin "tələbi" barədə də qeydlər aparıb və yazıb ki, "yeni hakimiyyət "Artsax" olmadan, danişqınlara getməyəcək". Onun fikrincə, Azərbaycan Vyana və Sankt-Peterburq təklifləri ətrafında müzakirə aparmaq istəmir. Prezident Armen Sarkisyan isə bəyan edib ki, Ermənistana bu danişqınlarda hər şeyi tələb etməlidir. SITAT: "Bele olan vəziyyətdə danişqınlardan Prezident İlham Əliyev üçün heç bir mənəna daşımır və O, yalnız müharibə barədə danışır".

Əlbəttə, ele erməni müəllifin özü də yaxşı bilir ki, onun dövləti işgalçılıq siyaseti yürüdü və Azərbaycan tərəfinin bu işşala son qoymaq gücündə olduğunu da anlayır. Sadəcə, Qaqriyan öz məqaləsində cəhd edir ki, belə vəziyyətdə Ermənistana tərəfini mezmum kimi göstərsin. Ancaq bu cəhdlerin boşça çıxmazı da göz öündədir. Çünkü bey-



Nelxalq aləm bu ölkənin Azərbaycana qarşı işgalçılıq siyaseti apardığını bilir.

Onu da qeyd edək ki, Ermənistanda, məhz Nikol Paşinyanın dövrü geləndən sonra anti-Rusiya meyilleri güclənib. Hətta Rusiya müxtəlif kulularla düşmən ölkə kimi göstərilməye başlayıb. Görünür, bu baxımdan, A.Qaqriyan dolayı yolla Rusiyani günahlandıraqla, Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini "sübüt" etməyə səy göstərib. "Azərbaycan uzun illər Rusyanın yardımını ilə öz hədəflərinə çatacağı barədə düşünürdü"- yazan erməni müəllif bunu 2016-cı ilin aprel herbi əməliyyatları ilə əlaqələndirib. Halbuki Azərbaycan bütün hallarda müstəqil siyaset yürüdür və müvafiq qərarlarını da müstəqil olaraq verir. Ona görə də aprel məglubiyətini, dəha dəqiq desək, Azərbaycan Ordusunun aprel zəfərini hər vəchələ Rusiyinin ayağına yazmağa çalışır, həmçinin, baş verənləri "avantüra" adlandıraqla, bütün bunları Azərbaycanla Rusyanın "siyasi və diplomatik uğursuzluğu" kimi qələmə verir. Buradan da görünür ki, ortada sərif erməni şovinizminin çalarları var və bu şovinizim, əslində, Ermənistana dalana direnməsi, hətta tələyə düşməsi ilə nəticəsini tapıb.

Rövşən NURƏDDİNOĞLU

"DQR"-in qondarma parlamentində qarşıdurma Qarabağ erməni ermənistanını "gelmə" adlandırdı

"DQR"-in qondarma parlamentində müxalifəti "deputat" Hayk Xanumyanın təqiqidlərə əsaslanan çıxışı yenə də həmin "parlamentin" diğər deputati Janna Qalstyan tərəfindən hücumla qarşılığın. O, qarşı tərəfi Azərbaycan dilində "gelmə" adlandırıb. Bu barədə yazan "epress.am" saytında qeyd olunur.

"Əlbəttə ki, mən heyvanam. Ona görə ki, sizin kimilərə dözmüşəm"-deyə çıxış edən J.Qalstyan bunun ardına Xanumyanın ünvanına seksual karakterli söyüşlər yağıdır. Erməni yazıçı qeyd edir ki, müxalifəti "deputat" hücumlara məruz qalmamasına səbəb onun "bündə layihəsinə" səs verməyəcəyi ilə bağlı ifadələri olub. O, "DQR" rəhbərliyini və "parlamenti" düzgün mexanizm qurmamaqda, "dövlət bündəsinə" düzgün nəzarət etməməkdə ittiham edib.

Hayk Xanumyan: "Əgər Bako Saakyan hakimiyyətdə qalmaqdə davam edərsə..."

Bundan əlavə, Xanumyan "prezident" Bako Saakyanın istefasını da tələb edib. "Əgər Bako Saakyan hakimiyyətdə qalmağa davam edərsə, o, "dövləti" satacaq"-deyə çıxış edən müxalifəti deputata görə, Saakyan, hətta ailəsinə məxsus olan ve sonuncu çətiri satacaq, eləcə də keçen il əldə edilmiş avtomobiləri yenidən qəpik-quruşa özələşdirib, dövlət bündəsinən yenilərini alacaq, insanların evləri əllərindən alınaraq, Bako Saakyanın yaxınlarına veriləcək. Xanumyan Qalstyanın təhqirlərinə de cavab verib. Lakin "spiker" Aşot Qulyan onların hər ikisinin mikrofonunu kəsib.

"DQR"-də "milli birlik" barədə danışılsada, "hakimiyyəti" təqiqid edənlər dərhal "gelmə" adlandırıllar

Bu arada "Haykakan Jamanak" qəzetinə açıqlama verən Qalstyan Xanumyanı nəyə görə təhqir etdiyini də bildirib. O, qarşı tərəfi, əsas olaraq, Bako Saakyanın qarşı hörmətsizlik göstərməkdə ittiham edib.

Xanumyanın müxalifəti tərəfdarları isə Qalstyanın ona "gelmə" ifadəsi işlətməsinə etiraz ediblər. Qeyd edək ki, Xanumyan İcevan (Ermənistanda) doğumludur. Belə ki, "DQR"-in müxalifət təşkilatı olan "Milli Dirçəliş" Partiyasının üzvü Tigran Qriqoryan bu məsələni belə izah edib ki, "DQR"-də "milli birlik" barədə danışılsada, "hakimiyyəti" təqiqid edənlər dərhal "gelmə" adlandırıllar. Bu isə real vəziyyəti ortaya çıxarırlar.

Rövşən NURƏDDİNOĞLU

"Nar"-in dəstək olduğu "Brain Ring" bilik yarışlarının qalibi "Göyçay" komandası oldu



"Nar"-in ənənəvi olaraq dəstək verdiği "Brain Ring" intellektual bilik yarışlarının on birinci mövsümü başa çatdı. Yarışlarda respublikanın 15 bölgəsi və 10 ali məktəbinə təmsil edən 34 komanda bilik mübarizəsi aparırdı. 2018-ci ildə keçirilmiş "Brain Ring" intellektual yarışlarında ilk ayın qalibi "Norm Sement" komandası oldu. Sonrakı aylarda möhtəşəm oyun nümayiş etdirən "Göyçay" komandası üç ay dalbadal qələbəyə layiq görüldü. 2014-cü ildən başlayaraq yarışlarda iştirak edən "Göyçay" komandası ənənəvi olaraq ilin ilk yarısında oynanılan "Nar" kubokunun da qalibi oldu. Bununla bağlı, kubokun qalibi olmuş komandanın şərəfinə mobil operator tərəfindən hədiyyələrdən əlavə Göyçay şəhərində xüsusi dizayn edilmiş bilbordlar da quraşdırıldı.

Xatırladaq ki, "Brain Ring" intellektual yarışlarının yayımı zamanı "Nar"-in "Twitter" hesabında qoyulan suala ən tez cavab verən izleyicilər xüsusi hədiyyələr qazanırdılar. "Brain Ring" həvəskarları bu intellektual

yarışı izləmek fırsatı ilə yanaşı, həm də "Nar"-dan hədiyyə qazanmaq şansı eldə etdilər.

"Nar"-in dəstək olduğu layihələr barədə ətraflı məlumatı nar.az

telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar" ticaret nişanı Azərbaycanın zengin mədəni və tarixi ərisinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsinə abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyasını çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq derəcədə artımı və səsin təmiz ötürülməsini təmin etmək təqdim etmişdir. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

30 iyun 2018-ci il

“Milli Şura”nın buraxılmasına qərar verildi

Müxalifətdaxili çəkişmələr düşərgədə həlli mümkün olmayan problemləri dərinləşdirməkdədir. Proseslər bu formada davam edəcəyi haldə, daha bir neçə partiyanın sıradan çıxacağını və ya hansısa partiyaya transfer olunacağını proqnozlaşdırmaq olar. Baxmayaraq ki, müxalifətə maddi və mənəvi dəstək göstərən xərici qüvvələr, o cümlədən, SOROS fondu müxalifəti böhranlı durumdan xilas etməyə cəhd lər göstərir. Ancaq əvvəlki təcrübəyə və bugünkü duruma əsasən, demək olar ki, müxalifətə göstərilən yardım nəticəsiz qalacaq. Dəfələrlə müxalifət düşərgəsində bir-birinin ardınca yaradılan blok və qurumların niyə qısaömürlü olmasının araşdırmağa da ehtiyac yoxdur.

Ən azı, ona görə ki, düşərgə təmsilcilerinin dağıcı xarakterə, böyük iddialara malik olmasını bilənlər blok və qurumların az müddət sonra dağılmışının heç də təsadüfi olmadığını başa düşürər. Dağıcı müxalifətin növbəti birlik formatı olan “Milli Şura”nın gələcəyi ilə bağlı hələ bir neçə ay əvvəl verilmiş proqnozlar tam mənəsi ilə özünü təsdiqlədi. 129 nəfərin təsisçiliyi ilə yaradılan “Milli Şura”, qısa müddət sonra, cəmi 16 əski təsisçisi ilə qalmaq zorunda qaldı. Qurumdaçılı çəkişmələr o dərəcədə kritik xarakter alıb ki, əksər təhlilçilər “Milli Şura”nın rəqiblərin bir-birinin paxırını açıb tökmək, bir-birini hansı xərici dairələrə işləmələrini qeyd edən “razborka” meydانına bənzədirler. Burada söz və kompromat savaşı, çəkişmələr və didişmələr hər gün yeni mərhələyə qədəm qoyur.

Müsavatın qurumda təşəbbüsü ələ almaq cəhdinin iflasa uğramasından sonra “Milli Şura”nın tərk etmesi digər partiyalar, elecə də, fərdlər üçün “Milli Şura” sıralarını tərk etməkdə bir bəhane rolunu oynadı. Az sonra ACP, ALP, KXCP, “El” hərəkatı “Milli Şura”dan istefa verdi. Beləliklə, “Milli Şura” daxilində cərayan edən proseslər bu qurumun, faktiki olaraq, iflasını reallaşdırıldı. “Milli Şura” yardımçıları, çoxları bunu Müsavatla AXCP-nin birliyi kimi təqdim etməyə çalışır. Hətta təqdim etməyə cəhd lər göstərilirdi ki, Ə.Kərimli ilə İ.Qəmbər illerin məhribən düşmənləri olalar da, bu məsələdə birləşmək məcburiyyətində qalıblar. Daha doğrusu, bu na məcbur edilər. Məlumatlar təsdiq edir ki, SOROS fondu, onun rehbəri SOROS Gürcüstan ssenarisini Azərbaycanda tətbiq etmək üçün dağıcı müxalifətdən istifadə etməyi planlaşdırıb. Bu məqsədə də ayırdığı maliyyə vəsaiti hesabına müxalifətin didişən, ancaq əsas qüvvələri olan Ə.Kərimli - İ.Qəmbər birliyi vasitəsi ilə “Milli Şura”nın yaradılması göstərişini verib. Rüstəm İbrahimbəyov isə, sadəcə, bu oyunda bir vasitə olub. C.Soros nəzərləri gözlənilən ittihadlardan yayındırmaq üçün Rusiyada yaşayan R.Ibrahimbəyov adını tərtib



etdiyi siyahıya salıb. Amma sonradan C.Sorosdan və onun Bakıdakı təmsilçilərindən asılı olmayıaraq, proseslər mərasını dayışib və əks-istiqamətdə inkişaf edib. Qarışılıq məqamında Müsavatın indiki başşanı A.Hacılı, Müsavatın divan üzvü Səxavət Soltanlı ultimativ bayanatlarla çıxış edərək, hazırladıqları layihənin eksine olan ACP-nin keçmiş lideri R.Quliyevin və MBH-nin sədri L.Şövkətin və ALP-nin sədri Ə.Temirxanın “Milli Şura”dan çıxarılmasını tələb etdilər. ALP sədri Ə.Temirxanın öz haqqını müdafiə etməsi bir növ yanın oda benzin atılması effektiv yaratdı. O zaman qatı müsavatçıları “Yeni Müsavat” qəzətinin baş redaktoru R.Arifoğlu Ə.Temirxanı “bədbəxt adam” adlandırdı: “10 ildən artıqdır ki, Ə.Temirxanın böhtənləri ilə üz-üzəyik. Hesab edirəm ki, onun hər yeri “sakat”dır. O cümlədən də, başı. Bunu, birmənəli şəkildə deyirəm. ALP sədri qeyri-ciddi və bədbəxt adamdır. Mənim ona deyəcəyimi tale özü deyib. Yanlış yerdədir. Həm L.Şövkət, həm R.Quliyev, həm de E.Namazov iqtidarı qurulmasında və formallaşmasında iştirak ediblər. Amma sonradan oradan qovulublar və düşərgəni tərk etmək məcburiyyətində qalıblar. Nəcə oranı zibiləmişdilərse, indi də gelib buranı zibilləyirlər və müxalifət düşərgəsini bir-birinə qatırlar”.

Daxili çəkişmələr, böyük iddialar nəhayətde Rusyanın layihəsi kimi təqdim olunan, əslində, C.Sorosun çırçın maraqlarının icrası üçün yaradılan “Milli Şura” dağılmağa mehkum edildi. Artıq bu qurumda “bir Nəsir, bir də Məmmədnesir” məsəlinə uyğun olaraq, Ə.Kərimli ilə C.Həsənli qalıb. Onların da orada qalması sanki bir qeyrət məsəlesidir. Qinaq obyekti olmamaq, ən azı, müsavatçıların atmacalarına tuş gəlməmək üçün “Milli Şura”nın, hələ ki, buraxmağa tələsmirlər. Amma “Milli Şura”nın koordinasiya şurasının üzvü Namizəd Səfərovun sözlərinə istinad etsək, yaxın vaxtlarda bu qurum buraxılacaq. Xüsusilə də, uğursuzluqla nəticələnən 10 mart mitinq-şousundan sonra bu fikir daha ciddi forma alımaq başlayıb. Baxmayaraq ki, Əli Kərimli biclik işlətməklə C.Həsənlini Müsavat başşanı Arif Hacılı ilə əvəzləməkle ağır vəziyyətdən çıxmaga çalışır. Ancaq əbəs. Çünkü Müsavat daha çətin və ağır dövrünü yaşıyır. Bu baxımdan, A.Hacılinin Ə.Kərimliyə hansıa formada kömək edə biləcəyi mümkünsüz görünür. Bir də, adama deyən lazımdır: keçəl də-

man bilsəydi, öz başına sürərdi də. Bundan sonra planlaşdırılan mitinqlərinde iflasa uğrayacağı şübhəsizdir. Mais Səfərli “Səs” qəzetine verdiyi açıqlamasında bildirib ki, Müsavat və AXCP kimi partiyalar mitinqlər planlaşdırmaqla özlərinə tərefdar toplaya biləcəklərini düşünür: “Azerbaycan cəmiyyəti olduqca düşüncəlidir. Yəni Azerbaycan cəmiyyəti pisi yaxşidan ayırmayı bacarıır. Ölək vətəndaşları radikal müxalifət qüvvələrinin çağırışlarına, bir qayda olaraq, keçirilən mitinqlərə rədd cavabı verirlər. Bu dəfə de radikal müxalifət təmsilciləri tərefindən planlaşdırılan mitinqlər uğursuzluğa düşcar olacaq. Çünkü həmin qüvvələrin heç bir siyasi gücü yoxdur ki, nəyəsə nail ola bilsinlər”.

Millet vəkilə Elşən Musayev müxalifətin mitinq şousunun baş tutmasının qeyri-mümkün olduğunu bildirib: “Ə.Kərimlinin 300 nəfərlik insan toplusuna “mənim xalqım” - deyə səslənişi, Cəmil Həsənlinin, sanki bir milyonluq mitinqdə nitq söyləyirmiş kimi havaya girib kükreməsi, gerçək bir fiaskonun, eyni zamanda, psixi pozğunluğun nəticəsi kimi, dəyərləndirilməlidir. Ayrıca insanda abır olmalıdır ki, bu qədərini edə bilsin. Adamda həyə olmalıdır ki, şəherin düz merkezində təşkil olunan aksiyaya - üstəgəl, icazəli ikən - 250 nəfərin yığılmasını, tində “Patron” tumu çirtlamasını “möhəşəm mitinq” adı ilə manşetlərə daşıya bilsin. Bunu ancaq Ə.Kərimli kimi avantürist edə bilərdi ki, elədi də”.

Melumata görə, Ə.Kərimli “Milli Şura”da baş gireləməyin de mənəsiz olduğunu dərk etdiyindən, qurumu AXCP-ye birləşdirməkə üzləşdiyi problemlərdən bir hissəsinə həll etmek istəyir. Buna nail ola bilməsə, “Milli Şura” yükündə imtina etməyə də düşünür. Daha doğrusu, artıq “Milli Şura”nın buraxılması haqqında qurumun koordinasiya şurasının üzvləri arasında qərar qəbul edilib. Növbəti həftə keçiriləcək iclasda məsələyə tam aydınlıq getiriləcək.

Bir sözə, bu da axırı. Bir zaman böyük həvəsle, bəh-bəhle yaradılan “Milli Şura” bir növ zurna-balabanla tarixin arxivinə yola salınır. Deyirəm, görəsən, buna görə müxalifət liderləri utanacaqlar mı? Cavab üçün onlara və kiməsə müraciət etməyə ehtiyac yoxdur, onlarda utanın sıfət olsa idi, AXCP-Müsavat hakimiyyətinin sıradan çıxmışından sonra, qınlarına çəkilib, bacardıqları işlə məşğul olardılar.

i.ƏLİYEV

Müsavat qurultaya necə gedir?

Partiyadaxili münaqişələr təşkilatın sıralarını sürətlə seyrəldir

Artıq bir neçə müdəddədir ki, Müsavat partiyası qurultay keçirməyi qərara alıb. Nə qədər qəribə görünəsə də, qurultaya qədər təşkilatın sıralarından bir neçə dəfə səsli-küylü istefalar baş verib. Hətta partiyanın yaranmasında, siyasi arenaya daxil olmasında kifayət qədər zəhmətləri olan aparıcı funksionerlər belə, hazırkı başşanı Arif Hacılinin təsirindən qurtulmaq üçün, Müsavat sıralarını tərk ediblər. Buna misal kimi, başşanın müavinləri Elman Fəttahı, Tofiq Yaqublunu, Yadigar Sadıqovu və digərlərini göstərmək olar. Əgər nəzərə alsaq ki, Müsavatın əvvəlki qurultayından sonra Vurğun Əyyub, Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı kimi insanlar da etiraz edərək partiyadan istifa veriblər, bu zaman aydın görünür ki, növbəti gedişlər qəçiləməzdir.



Arif Hacılı partiyanın quruculuğunda işi keçənlərin qarşısını ona görə almır ki, növbəti qurultayda ona qarşı heç bir rəqib olmasın

Bütün bunlara rəğmən, məhz sabiq başşanı İsa Qəmbərən təkidi ilə, yəni saxtakarlı yolu ilə başşan seçilən Arif Hacılı baş verənlər etinasız yanaşır, demək olar ki, təşkilatın nüvəsini təşkil edən şəxslərin istefalarına heç bir reaksiya vermir. Sanki o, elə bunu gözləyirmiş...

Digər tərəfdən, sər deyil ki, A.Hacılı partiyanın quruculuğunda işi keçənlərin qarşısını ona görə almır ki, növbəti qurultayda ona qarşı heç bir rəqib olmasın. Hətta başşanlıqda namizədlər olsa belə, onların namizədlilikləri formal olaraq görünəsün. Misal üçün, Hacılı qruplaşmanın daxilində yer alan Güləşə Aslanlı və başşaları qurultayda başşanlığı namizəd kimi irəli sürüle bilerlər, ancaq onlar ya namizədlilərini A.Hacılinin xeyrinə geri götürəcək, ya da qəsdən uduzacaqlar. Necə deyərlər, gözdən pərde asmaq üçün.

Müsavatın qurultaya qədər tamamilə parçalanmasını da istisna etmək olmasın

Bu arada, elə G.Aslanlı mətbuatı açıqlamasında bildirib ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb və komitə qurultayın keçirilməsi üçün lazım olan tədbirləri həyata keçirməlidir. Onun sözlərinə görə, sədrlik üçün namizədlərin irəli sürülməsinə start verilməsə də, yerlərdə konfranslar keçiriləndən sonra qurultayın zamanı və məkanı belli olacaq.

Beləliklə, G.Aslanlı, ümumiyyətə, yeni heç nə deməyib və sadəcə, qurultaya hazırlıq keçiriləcəyi barede danışır. Bu isə, hem de belə nəticəyə gəlməyə zəmin yaradır ki, A.Hacılı elində olan bütün rıçaqlarını işə salaraq, yenidən başşan seçilək iddiyasındadır. Hətta bunun üçün baş verəcək növbəti istefaları göze alıb. O cümlədən, sabiq başşanı İ.Qəmbərən baş verənləri susqunluluqla izləməsi məraqlı doğurur. Daha dəqiq desək, eks-başşan da A.Hacılinin başşan postunu elində saxlamasının tərəfdarı olaraq çıxış edir. Bu amil isə partiya daxilində real parçalanma lara səbəb olur. Hər halda, Müsavatın qurultaya qədər tamamilə parçalanmasını da istisna etmək olmasın.

Rövşən RƏSULOV

Hər bir cəmiyyət istəyir ki, onun uşaqları böyüyərək məsuliyyətli və layiqli vətəndaş kimi yetişsin və cəmiyyətin inkişafında öz əvəzsiz rolunu oynaya bilsin. Lakin hələ də dünyanın çox yerlərində uşaqlar öz hüquqlarından məhrum olur və ya onlardan istifadə edə bilmirlər. Bunun nəticəsində də, tam inkişaf və iştirakdan məhrum olurlar.

Nabil Seyidov yazır: "Həm inkişaf etmiş, həm də inkişaf etməkde olan ölkələrdə uşaqlar her gün küçə pozuntuları, narkotik maddələrdən mecburi istifadə, seksual zoraklıq və s. təzyiqlərə məruz qalırlar. Onlar çox vaxt uzunmüddəti işlərdə istirahətsiz, çalışır, bu da onların sehhətlərinə menfi təsir göstərir.

Bütün dünyada milyonlarla uşaq tam təhsil almaqdan məhrum olur. Bu proses, xüsusilə, əlil və etnik milliyətlərdən olan uşaqlara da ha kəskin təsir göstərir.

Hələ də çoxlu sayıda uşaq, əslində, qarşısı alına bilən xəstəliklərdən dünyasını dəyişir. Aclıq, sanitər qaydalarla riayət olunmama və temiz suyun çatışmazlığı böyük problem kimi qalmaqdadır.

Bir çox ölkələrdə məktəb yaşı uşaqlar hərbi qruplara qoşulur, zoraklığa və cəzaya məruz qalır, hüquqi qanunvericilik bazasının zeifliliyində eziyyət çəkirler.

Hüquq və ehtiyacları ödənilməyən uşaqlar layiqli, məsuliyyətli vətəndaş olub, digərlərinin hüquqlarına hörmət etməyəcəklər.

Dünya uşaqları individual və qlobal gelecek uğrunda öz hüquqlarını, bilməli, eyni zamanda, həm öz hüquqları, həm də hüquqlarından məhrum olmuş digər uşaqların əvəzinə aktiv fəaliyyət göstərməyə qədir olmalıdır.

BMT-nin Uşaq Hüquqları Konvensiyası dünyadan hər yerində yaşayış uşaqların Konvensiya ilə müəyyən edilmiş hüquqlarını təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafi üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyani ratifikasiya etmiş bütün dövlətlər Konvensiya ilə onların üzərinə qoyulmuş bütün öhdəlikləri yerine yetirməlidir. Bu Konvensiya uşaq hüquqlarını təmin edən birinci universal kodeks kimi uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmleşdirmişdir.

Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Əsasən, uşaq hüquqlarının qeyri-formal tədris prosesi vasitəsi ilə öyrəndilməsi üçün yazılmışa baxmayaq, bu vesait çox asanlıqla və müvəffəqiyətlə məktəblərdə də istifadə edilə bilər. Bu vesaitdən istifadə edərək və öz yaradıcılıq qabiliyyətinizi eləvə edərək, siz tədris prosesini lazımi istiqamətə yönəldə bilərsiniz".

Uşaq Hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Bütün hüquqlar 4 geniş kateqoriyaya bölündür:

Inkişaf hüququ - bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Bura, məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirləre cəlb edilmə və iştirak etmək, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir.

Müdafiə hüququ - bu hüquqlar uşaqları müxtəlif növ zoraklıqlıq və istismardan qorunmalıdır. Məsələn, qəçin uşaqlara qayğıının gəstirilməsi, zoraklıq, cəzalandırma,

hərbi münaqışlərə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və seksual istismar kimi məsələləri ehətə edir.

İştirak hüququ - bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməye imkan yaradır. Bunlar azad fikir söylemək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, birləşmək və assosiasiylar əmələ getirməkdir. Uşaqların bacarıqları inkişaf edərək onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edir.

Yaşamaq hüququ - burlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir. Həmçinin, adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da bura aid edilir.

1948-ci ildə BMT İnsan Hüquqları Universal Beyannamesini qəbul etmişdir. Qeyd etmek lazımdır ki, bu sənəd uşaq hüquqlarını da özündə eks etdirmişdir. Lakin tezliklə beynəlxalq aləm uşaqların xüsusi ehtiyaclarının ayrıca qeyd edilməsi barede yekdil bir fikrə gələrək, 1959-cu ildə BMT Uşaq Hüquqları Beyannamesini qəbul etmişdir. Sənəd 10 hüquqdan ibarət olmuş və onu imzalamış ölkələrdə qanunvericiliyə təsir göstərməmişdir.

N.Seyidov göstərir ki, 1978-ci ildə Polşa Hökuməti tərəfindən

dövlətlərin uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində aparıcıları işləri və təkamülü izləmək məqsədi ilə Uşaq Hüquqları Konvensiyasının 43-cü maddəsinə görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı yanında Uşaq Hüquqları Komitəsi yaradılmışdır.

Konvensiyaya üzv olmuş hər bir dövlət BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı yanında yaradılmış BMT-nin Uşaq Hüquqları Komitəsine dövri hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verir. Azərbaycan Hökuməti Konvensiyani ratifikasiya etdiğən sonra ilk hesabatını 1995-ci ildə təqdim etmiş və BMT-nin Uşaq Hüquqları Komitəsi hesabata 1997-ci ildə baxmış və Azərbaycan Hökumətinə yekun tövsiyələrini vermişdir. Azərbaycan Hökuməti ikinci və üçüncü birləşdirilmiş hesabatını 2004-cü ilin əvvəlində BMT-nin Uşaq Hüquqları Komitəsi nezdində təqdim etmişdir.

Azərbaycan Hökumətinin hesabatı ilə yanaşı, ilk dəfə olaraq, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Aliyansı BMT-nin Uşaq Hüquqları Komitəsine üç alternativ hesabat təqdim etmişdir. Bu hesabatlardan biri Azərbaycanda Uşaq Hüquqları Konvensiyasının icrası və uşaqların ümumi vəziyyəti haqqında məlumat eks etdirirdi, ikinci hesabat - Azərbaycanda yetkinlik yaşına çatmayanların qanunla mühakiməsi sisteminin vəziyyətini araşdırmasıdır. Qeyd etmek vacibdir ki, hər üç hesabat özündə yal-



**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu**

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

Uşaqların öz hüquqlarını bilmək və öyrənmək yolları

BMT-nin İnsan Hüquqları Komissiyasına Uşaq Hüquqları haqda Konvensiya təqdim olunmuşdur. 1979-cu ildə Beynəlxalq Uşaq Günü zamanı komissiya işçi qrupu yaratılmışdır. Bundan sonrakı 10 il ərzində uzun süren ağır danışıqlar, diskussiyalar davam etmişdir.

20 noyabr 1989-cu ildə Uşaq Hüquqları Konvensiyası BMT-nin Baş Məclisine təqdim edilmiş və qəbul olunmuşdur. Konvensiya 1990-ci ildə 20 dövlətin ratifikasiyasından sonra qüvvəyə minmişdir. Qəbul olunduqdan sonra Konvensiya artıq 191 ölkə, yəni BMT-nin tərkibində olan ABŞ və Somali istisna olmaqla, bütün ölkələr tərəfindən ratifikasiya olunmuşdur. Konvensiyanın princip və standartları bütün ölkələr tərəfindən tanınmış və universal olaraq qəbul edilmişdir. Lakin sənədin formal ratifikasiyası ilə onun effektiv tərzdə həyata keçirilməsi və istifadəsi arasında böyük vaxt fərqi olmuşdur. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar bütün öhdəliklər, ilk növbədə, hər bir dövlətin üzərinə düşür.

Inkişaf hüququ - bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Bura, məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirləre cəlb edilmə və iştirak etmək, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir.

Konvensiyani ratifikasiya eden

niz problem və çətinlikləri deyil, həmçinin, onların aradan qaldırılması üçün konkret tövsiyələri eks etirir.

N.Seyidov yazır: "Konvensiya uşaqların əsas hüquqlarını təmin etmə də, o, heç də valideynləri uşaqlar üçün nəyin yaxşı olduğunu qərar vermək hüququndan məhrum etmir. Əksinə, Konvensiya, valideynlərə uşaqları böyütmək və inkişaf etdirmək kimi ən əsas vəziyyəflərini yerinə yetirməyə çağırır. Uşaq hüquqlarının təbliği onları yaşı insanlarla, valideynlərlə qarşılıqlı qoymaqla və aralarında münəaqış yaratmaq məqsədini daşıdır. O, bütün vətəndaşları uşaqların sağlam, təhlükəsiz və produktiv gələcəyi üçün çalışmağa çağırır.

Uşaq hüquqlarının təbliği onları yaşı insanlarla, valideynlərlə qarşılıqlı qoymaqla və aralarında münəaqış yaratmaq məqsədini daşıdır. O, bütün vətəndaşları uşaqların sağlam, təhlükəsiz və produktiv gələcəyi üçün çalışmağa çağırır.

Uşaq hüquqlarının tədrisi zamanı qurulmuş tədris atmosferi böyük əhəmiyyət daşıyır. Uşaq hüquqları yaşı vətəndaşların istifadə etdiyi və məlumat əldə etdiyi üsullarla öyrənə bilərlər. Lakin hüquqların öyrənilmesi hər bir şəxsin individuallığına və dəyərlərinə hörmətlə yanaşmaq, ayrı-seçkililiyə yol verməmək, demokratik iştirak etmə prinsiplərindən istifadə edərək, fi-

kirlərin mesuliyyətli ifade edilməsi üçün xüsusi qrup atmosferinin yaradılmasını nəzərdə tutur.

Konvensiyada eksini tapmış hüquqlar barede geniş məlumat vermək və iştirakçıları bu hüquqların onların və digərərinin həyatlarında oynadığı rolu anlamağa yönəlmüş fəaliyyətlərdən ibarətdir. Burada izah edilmiş fəaliyyətlərin çoxu xüsusi vizual kartların və tablolara istifadəsini tələb edir".

İkinci-fəaliyyətin planlaşdırılması hissəsində iştirakçılarla müxtəlif fəaliyyətlər haqda məlumat verilir. Uşaq hüquqları sahəsində feal iştirak etmək və ya ardıcıl tədbirlər həyata keçirmək üçün fəaliyyətin planlaşdırılmasına yardım edir.

Üçüncü - məktəbdaxili və məktəbdən-xaric tədbirlərin istifadəsinin müxtəlif yolları hissəsində ayrı-ayrı vəziyyətlərdə istifadə edilən və ya məktəb də dərs cədvəline əlavə edib biləcək fəaliyyətlər barədə məsləhət verilir.

Təlim programının əsas məqsədi iştirakçılarla uşaq hüquqları və onların tədrisi üçün lazımlı və faydalı məlumatı qatdırmaq, onlara gelecek təlimlər üçün istifadə etməlidirlər.

de edilecek materialları və onların istifadə metodlarını təqdim etməlidir. Təlimin sonunda iştirakçılar aşağıdakılari əldə etməlidirlər:

- uşaq hüquqlarının qorunması vəsiyyətinin vacibliyi və çətinliyini anlamalı;

- uşaq hüquqlarının qorunması sahəsində müxtəlif təcrübələr haqda məlumat əldə etməli;

- Uşaq Hüquqları Konvensiyası tərəfindən qorunan uşaq hüquqlarını tanımlı və ölkədaxili vəziyyəti müqayisə etməli;

- uşaqların inkişafı üçün lazımi və faydalı tədbir və digər fəaliyyət növlərinin istifadəsi və qurulması haqda məlumat əldə etməli;

- təlim hazırlanması və təşkili haqda dolğun və praktiki məlumat əldə etməli;

- təlim üçün istifadə edilən metod, nəzəri və praktiki məşğələlər barədə məlumat əldə etməli;

- təlimdən sonra özləri təlimçi kimi fəaliyyət göstərməli və nümunəvi təlimlər təşkil etmək bacarığını əldə etməlidirlər.

**Vahid Ömərov,
falsəfa üzrə falsəfa doktoru**

Anomal istilər zamanı günvurmadan necə qorunmaq olar?



Yay gələndən bəri 16 nəfər günvurma ilə əlaqədar paytaxtın təcili yardım stansiyalarına müraciət edib. AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Texirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İrədə Əliyeva bildirib. O, son bir neçə gündür davam edən anomal istilərdən qorunmaq barədə bunları deyib: "Anomal istilərin davam etdiyi günlərdə kükçəye çıxarkən baş örtüklərindən istifadə etmək və ya çətir götürmək lazımdır. Kətan və pambıqdan hazırlanan papaq və ləçək istidən daha yaxşı qoruyur. Eyni zamanda, dar sintetik geyimlərdən imtiya etmək, bədəndən istiliyin çıxmamasına mane olmayan pambıq və kətan parçalardan tikilmiş geyimlərə üstünlük vermək məsləhətdir, çünkü bədəndən istilik buxarlanmaya istivurma və günvurma müşahidə olunur. Bundan başqa, günvurma zamanı dəridə yanıqlar da emələ gelir. İmmuniteti zəif olanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, alkohollu içki qəbul edənlər günvurmaya daha çox mərəz qalırlar".

Baş həkimin müavini daha sonra bildirib: "İstilər davam etdiyi müddədə qida rasionuna xüsusi fikir verilməli, daha çox maye qəbul edilməli, adı su, meyvə şirələri və ağartı məhsulları içilməlidir. Çimerliye birinci dəfə gedəndə günün altında 15 dəqiqədən artıq qalmaq olmaz. Hər gün həmin müddəti 5 dəqiqə artırmaqla günəş vannaları qəbul edilməsinin müddətini uzatmaq olar. Günəş şüalarının daha çox yandırıldığı saat 11-dən 17-dək mümkün qədər havaya çıxmamaq lazımdır".

Bələ qazan və tavaları dərhal atın! Ölümcül təhlükə

Bir çox evlərdə teflon tava və qazanlardan istifadə olunur. Lakin istifadədə çox rahat olan bu mətbəx ləvazimatları ciddi təhlükə mənbəyidir. Söhbət köhnə, teflon qatı üzərində çat və cızıqlar olan tava və qazanlardan gedir.

Saglamolun.az Rossiyskaya qazetəyə istinadla xəbər verir ki, elmi araşdırımlar zədələnmiş teflon qatının sağlamlıq üçün çox ciddi ziyanını aşkar edib. Belə ki, teflon qatı zədələndikdə qidaya toksiki perftoroktan turşusu daxil olmağa başlayır. İnsan organizmində düşdükdə bu turşu xolesterinin səviyyəsinin artmasına, immun sisteminin zəifləməsinə, qalxanvari vəzidə pozulmaların riskinin artmasına səbəb olur. Bundan əlavə araşdırımlar göstərir ki, perftoroktan turşusu xərçəngin inkişafına da təkan verə bilər.

Bakcell media nümayəndələri için yarış təşkil edib



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil Internet Provayderi Bakcell şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətlə atıcılıq üzrə yarış keçirib. Bakı Atıcılıq Mərkəzində təşkil olunmuş bu yarışda ölkənin müxtəlif media resurslarını təmsil edən 50-dən artıq jurnalist iştirak edib. Yarışdan önce media nümayəndələri üçün atıcılıq üzrə təlim keçirilib. Təlimdən sonra isə jurnalistlər öz isteklərinə uyğun olaraq qruplara ayrılaraq Stend atıcılığı və Gülə atıcılığı üzrə yarışlara qatılıblar. Əyləncə və dostluq atmosferində keçirilmiş yarışın qaliblərinə "Bakcell"dən maraqlı hədiyyələr təqdim edilib.

Bakcell şirkəti mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif media resurslarının nümayəndələri üçün mobil telekommunikasiya, informasiya və kommunikasiya texnologiyaları və digər vacib mövzularda təlimlər keçirməklə bu sahənin inkişafına yönəlmış layihələrə dəstək göstərir.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müsiqi müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Nəbəli Məhir Asif oğlunun adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

30 iyun

Azərbaycan cüdoçuları Avropa birinciliyinin ilk günündə iki medal qazanıblar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib. AZƏRTAC xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimizin iki üzvü qitə birinciliyində fəxri kürsüyə qalxıb. Çempionatda 60 kilogram çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə gümüş medal qazanıb. Mirağa Hacıyev (50 kq) isə bürünc medala sahib olub. Qeyd edək ki, 42 ölkədən 457 idmançının (255 oğlan, 202 qız) mübarizə apardığı qitə birinciliyində Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.



Maradonanın DÇ-2018-dəki bir günlük qazancı 11 min avrodur

FIFA DÇ-2018-in oyunlarını Rusiyada canlı izləyən əfsanəvi futbolçu Diego Maradonaya xeyli miqdarda pul ödəyir. Qol.az-in "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, veteran hücumçu FİFA prezidenti Canni Infantino tərəfindən yaradılmış "əfsanələr hovuzu"nun ən bahalı üzvindən biridir. FİFA dünya çempionatı zamanı Rusiyada qaldığı hər gün üçün Maradonaya 11 min avro ödəniş edir. Bundan başqa, Maradonanın mənzil, nəqliyyat və digər xərcləri də FİFA tərəfindən qarşılanır.

Belçika millisi İngiltərə yığmasını məğlub edib



Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının "G" qrupunda mübarizəyə iyunun 28-də yekun vurulub. AZƏRTAC xəbər verir ki, meydana "G" qrupunda yer alan Belçika və İngiltərə komandaları çıxbılar. Görüşdə belçikalılar 1:0 hesabı ilə qalib gəliblər. Oyunda Belçika yığmasında yegane qolun müəllifi 51-ci dəqiqədə fərqlənən Adnan Yanuzay olub. Beləliklə, bu qələbədən sonra Belçika millisi "G" qrupunun lideri kimi səkkizdəbir final mərhələsine yüksəlib. Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmək şansını itmiş Tunis və Panama komandaları arasında keçirilib. Görüş Tunis millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu neticəyə baxmayaraq, hər iki komanda mundialda mübarizəsini dayandırıb. Qeyd edək ki, Belçika səkkizdəbir finalda Yaponiya ilə, İngiltərə yığması isə Kolumbiya millisi ilə qarşılaşacaq. Xatırlaqla ki, indiyədək səkkizdəbir final mərhələsinin səkkiz iştirakçısı tam müyyənələşib. Səkkizdəbir finalda indiyədək müyyənələşəcək iştirakçılarından Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya və Xorватiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya qarşılaşacaqlar. Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulin 3-dək keçiriləcək.

"Neftçi" dən növbəti qələbə

Neftçi" Türkiyədə təlim-məşq toplantılarını davam etdirir. Paytaxt təmsilçisi dünən növbəti yoxlama matçını keçirib. Roberto Bordinin yetirmələri "Dunarea Kalarası" ilə qarşılaşıb. Hər hissədə bir qol vuran bakıllar mövsümlərərası fasılədə ikinci qələbəsini qazanıb. Ruminiya təmsilçisinin qapısından qolları Dario Federiko və Mirabdulla Abbasov keçirib. Qeyd edək ki, "ağ-qaralar" ilk yoxlama oyununda Makedoniyanın "Şkupi" klubuna 2:0 hesabı ilə qalib gəlmişdi.

Fellaini daha 2 il "Manchester Yunayed" də

Manchester Yunayed" futbolçusu Maruan Fellaini ilə müqaviləni uzadıb. Klubun saytında yer alan xəbərə görə, belçikalı yarımmüdafiçi daha 2 il Manchester təmsilçisində çıxiş edəcək. Yeni sözleşmənin şərtinə əsasən 30 yaşlı futbolçu həftəsinə 100 min funt-sterlinq qazanacaq.